

# Atalar Deyir

İsləyən

Bey Hadi

2500 Başlıq

Turuz-Tebriz

2022

ağac bəslər öz qurdun.

dirişgən daş oğar. (dirişqan: qeyrətli)

gözü görən kora dəğməz.

qanmaza söz ötməz, onmazın işi bitməz. (**onmazın** : şanssızın)

qidirdığan ac qalmaz. (**qidirdığan**: işliyən)

aba altda ər yatar. (geyimlə kişi ölçülməz).

abanmadan girmə heç yerə, düşərsən birdən çıxılmaz yerə. (abanmadan: çəkinmədən)

ac hər nəyə umar. (**umar**: göylü isdər, könlü çəkər)

ac kişidə din nə gəzir. (acın imanı, toxun qorxusu olmaz) (**kİŞİDƏ**: adamda)

ac qarında, baş qalmaz. (**baş**: ağıl)

ac qurd daşa təpər. (ac qurd daş gəmirir)

ac yat acar yat. (**acar**: 1. yeni. taza. 1. bütün. dolu)

ac yeyimcil, tox yatımcıl.

aca çörək tapşırılmaz

aca ver yesin, toxu qoy yatsın

acdan umulmaz. (acdan nə gözləyirsən)

acı badımcanı qırov batmaz.

acı doyurmaq olar, ac gözü yox

acı yola gətirmək çətindir.

acıdur vacudur, gözdəndüşən bacudur. (dili acı bacı gözdən düşər)

acın gözünə yuxu girməz.

acın imanı, toxun qorxusu olmaz. (ac kişidə din nə gəzir)

acınmadan canıva qıyar qıyanın. (**qıyanın**: zalimin)

açıq qapı nə görməz, ac qarınlı nə yeməz

açıq qapı nə görməz, ağızı yırtıq açıq nə deməz (**ağızı yırtıq**: ağızı açıq)

açıq qulaq hər nə eşidər. açıq qapı hər nə görər.

açıq üzə açıq eşiye gəlirlər, açıq saçaq, qapıq üzə gəlməzlər. (**eşiye**: qapıya). (**saçaq**: süfrə)

acısı çox olan dadsız olar.

açsan könül hər gələnə, ürək düşər ayağ altına.

adam bir çörək acıdı, bir çörək toxu.

adam böylədir, kəbiri yalan, kəbiri yılan olur. (**kəbiri**: birazı.bəzisi)

adam gözəlin qurumsağı ola, pis arvadın əri olmaya.

adam qıtlığında xocanı xan seçərlər.

adam var könlün uşağı, adam var beyin uşağı. (**uşağı**: qulluqçusu)

adam varki gözü ağlar, iç gülər, adam varki içi ağlar, göz gülər. (**ic**: içi)

adamaqla mal tükənməz. (**adamaqla**: nəzir verməklə)

adamı başdan, ağaççı yaşdan tanı.

adamin alaqaqadan alacağı olsun, verəcəyi olmasun. (ip gəlib doğnaqdan keçər. bir gün üz üzə  
gəlirsiz)

adamlığı adamdan bəklə, xoş iyi qızıl güldən

adım çıxınca canım çıxsın!

afdafa görməmiş göt, afdafa görsə xoruldar

ağ qara görmə dünyani, alası var, bozu var.

ağa gətirər novala, xanım tökər çuvala.

ağa nəzərəm, belə gəzərəm, bir vuranda qırxın əzərəm.

ağac ağac içində böyür.

ağac gətirən ilkin doğlular.

ağac kölgəsiz, adam sevgisiz olamaz.

ağac yemişindən, kişi işindən tanınar.

ağacdan qor kəm olmaz . (**qor**: od)

ağacın qurdı özündən olur. (birligi pozan aralı sözü).

ağacın yapraqlısı, kişini uşaqlısı barlı olur.

ağaçlı köyü su basmaz.

ağaçlı köyün, sini az olur. (**sini**: qəbri)

ağacı qulsuz olmaz, qulki suçsuz olmaz, ağacı uluqsuz olmaz. (**uluqsuz**: kəramətsiz. ağılıqsız.

güzəssiz)

ağaran saçlar, sarayğan umudlar

ağçanı ağça tapar.

ağçı ağına düşəli, keçən günlər saqrular. (**ağçı**: ovçu) .(**saqrular**: İlqimlanır. xəyalal gəlir)

ağır barlı budaq yerə yapışır. (əgilir)

ağır olsa bir bölük, parçalasan sürərsən.

ağırin üstündən, yüngülün altından keç. ( özüvü ağıra vermə, gücə salma)

ağızda dil, könüldə iz.-könüldə isləriz (hisləriz) **bu dillə coşur**.

ağlama ölüyə, ağla diriyə. (əlindən gələni yaşayanlara elə)

ağlamağı mənə qaldı, yağı yiğmağı sənə. (mənim əməyim boş a getdi)

ağlayıb ağlayıb, gözü tökülmək (gözü kor olmaq).

ağmansız güzel olmaz.(ağmansız: (< **ağmaq**). eksiksiz. ayıbsız. quşur).

ağqız sarıqız birdə qaraqız

ağrısız başı, gorda gör

ağu dadar sevilmeyən bal olsa belə.

ağzı əğri olmaqla, qoy bəy oğlu söyləsin

ağzı gülə qapdın, pörtə külün səpdin. (aldatıb üzə gülərək qapdın, yanığ külü üzə sərpdin).(qaşqaylı divanı)

ağzından çıxan yaxavı tutsun. (**qarqış**) (qarqışın özüvü tutsun) .

ağzıva sığan tikən olsun

akçası ucuz olanın, kəndisi dəğərli olur.

al geyən alınır. (qırmızının alıcısı çox olur)

al qılıcın batmanın, kəsməsədə sindirir. (çoxdan yapışib, azınada qanıqmaq). (**qanıqmaq**; razi olmaq)

ala qarqadan qaz çıxmaz, soğur gözdən yaşı çıxmaz. (**soğur**: kor)

alağızin ağzında mərci ıslanmaz. (**mərci**: mərcimək). (alağız: birindən birinə söz götürən. qoğucu. ara pozan).

alan əlin uzunluğu yetimdə.

alçaq qurulmuş körpüdən keçmə.

aldan girsə güc, köçər daldan düz. (**aldan**: qabaqdən)

aldişmağa aldışma. (adət edməyə adət edmə)

aldişmamağa aldış. (adət eləməyə adət edmə)

alğın köçər durmaz, yaxçı (yaman) keçər qalmaz. (**alğın**: qonaq)

alı deyirəm, dalı deyir. (**alı**: qabağa. üzünə). (**dalı deyir**: götürü səslənir)

alın dartıb yağıya, düzlük yalnız dosluğa. (**alın dartıb**: kəllə vurub. kəllə gəlib ). (**yağıya**: düşmana)

alın yazısı heç yanda yazılmamış.

almacaq qız ay görünür, evi saray.

alışma alışmağa. (adət edmə, adət edməyə)

alma məndə, nar məndə, heyva məndə, nar məndə, sinəm otac tükəni, hərnə desən var məndə.  
(**otac**: əttar)

almadım vermən, görmədim bilmən. (**vermən**: vermərə) (**bilmən**: bilmərə)

albam olsunda, belə qurtlu olsunda.

almanı görmədən daş atma

altı daş üsdü daş, şah qulu bir otaqda. (**tapmaca**). (**tosbağa**)

altın qılıc(para), çəlik qapı.

altın topraq qarışsa, topraq gülər adlanar. (**altın topraq**: ayağ altda olan topraq).

altın topraq qarışsa, topraq gülər aldına. (**karışsa**: belənib alt üst olsa). (**aldına**: üzə).

altın yerdə qalmaz.

altun odda bilinir, kişi işdə.

amac üçün araclar, hər aracın bir işi. (**amac**: hədəf)

amsaxla qurumsaq birbirin tapar. (**amsaxla**: arvad bazla)

ana balaya iki gözlə baxar, atası bir gözlə

ana kimi yar olmaz, ölkə kimi yer olmaz.

ana qızına taxt qurar, qız baxtı qocadan arar

ana yurd altın beşik

ana yurdun aman olsun. (**aman olsun**: pisə düşməsin)

anam, bacım, qız gəlin, ol ayağı düz gəlin, yeddi oğul istərəm, bircə dənə qız gəlin

anası gəzən ağacları, balası budaq budaq gəzər.

anası tavuq, yufa yapır, oğlu titik, qoşa qapır. (tovlaq (tavlaq. zirək). (yufa: incə). yufa yapar, oğlu  
titik qoşa qapar). anası tovlayıb ( tavraq. aldadıb, astaca ustaca. çalaqlıqla) (  
komaşı) incə yapır, oğlu sıvik zirəkkılıq qoşa qoşa (cüt cüt) qapır. ( qarşı qarşıya  
zirəkkilik edən iki kişi doğuda ( haqda) deyilir).

anasına bax qızını al, dalısına bax bezivi al

anasına bax, danasın al.

anasına görə balası olar.

anılar unutulur, yenilər yara tilir.

anılarla yaşa, çalış anılar yarat

anlamayana duyursanda bir, duyurmasanda. (**duyursanda**: eşitdirləndə. anlatsanda)

anqut, eşq dənizin boylayanlar olur. (**anqut**: arif) . (**boylayanlar**: gəzginlər)

arada yeyib, ortada gəzir. (gəvşəkliyindən, tənbəlliyyindən utanmir. yeyir yatır)

arı çalması acı, dadlıdır balı

arılar yediklərin bal eylər, başqlalar yesə pox eylər.

arının acısın çəkmiyən, şüxumluğu kotan sürüb əkməyiən, dadlı çörək yeyənməz.

armanlar ulduzlar sanı , çalış istəyin tanı.(**arzular**:-armanlar)

arpa dənəsi olmaqdansa, buğda samanı ol.

arpa əkən arpali, buğda əkən buğdalı (olur)

arpa əkib buğda güdmə.

arpanın yoxası kəndiyi doldurar, buğdanın yoxası saqqalı yondurar. (**yoxası**: seyrəgi). (**kəndiyi**: böyük zumar küpü). (**saqqalı yondurar**: qara günə salar)

arşinına bez tapılmaz. (birinin istəyinə uyqun tapılmayan)

arsız əriməz

arsızdan yan keç, o keçməsə sən keç. (**arsızdan**: namussuzdan)

arslan ağızından gəmik alınmaz.

arslan küküsə, at ayağı büdrər.

arslanın ölüsündən, siçanın dirisi yeğ

artıq umac daş yarar, daşda dəğib baş yarar. (**umac**: tamah)

artıq yanımda yox, içimdə daşıram.

artıq yükdən, qatı qayğıdan, bel bükülmədən çəkin

artmadan yetməz.

arvad başdan çəkər adamı. (deyən kerəkənim)

arvad qohumu ocaq başında, kişi qohumu çaxçax başında. (**çaxçax başında**: dəğirmando).

arvadı sən bəyən, səni qoy el bəyənsin

arxasında arxalanma.

arxaya baxan yol almaz.

arzı uzansada ürəkdən uzaq gedməz.

arzılara çatmaq üçün heçin çağ gec deyil. (**heçin çağ**: heç vaxt)

arzu quşu qanatlanar könüldə.

arzular yol üsdə durar.

arzun könüldə qalmasın, gileyin dilində.

aş desən, çapar, iş desə qaçar.

aş olsun, el başıyla gələr.

asda gedən pasda (altıda) qalır.

aşın dadı duzunan, kişinin dadı sözünən. (**kişinin**: adamın)

aşıq oynayan azar, top oynayan tozar, oxuyan həpsini ozar. (**ozar**: iləri düşər)

aşıqin bir gözü kor olur.

aşırmasız düğün olmaz. (**aşırmasız**: ip ip üstündə keməsə, aşmasa)

aslan kəndi özün savunar. (**savunar**: qorurər)

aşlı gəlsin daşlı gedsin (**gedsin**: batsın).

aşq başqa, baş başqa. (**baş**: ağıllı)

at almamış axurun tikmək, salmaq. (yasanmamış, hazırlıq görməmiş bir işə girişmək)

at alsan minib çapıb al, qız alsan görüb dinlə al.

at çapır itdə çapar. (itdə ata baxır çapır). (yaşam birbirinə baxıb yarışmaqdır, gedməkdir).

at daşıramaz arpasız, kişi duramaz arxasız. {**duramaz arxasız**: sıyamaz (sındıramaz) arxasız}.

at dişiyilə, igid işiyilə.

at dolaşır, qazığına bağlanır.

at izi it izinə qarışmış. (deym)

at izini tay basar. (**tay** : dayça)

at kimin, minənin, don kimin geyənin.

at kimin, minənin, don kimin geyənin.

at qılığın yiyeşi, uşaq dilin anası bilər

at tökəziməklə başına vurulmaz. (**tökəzləmək**: yixılası olmaq).

at yerinə eşək bağlamaq. (yuxarıdan aşağı düşmək). (dəğərli nərsəni, düşük dəğərliylə dəğimək). (

bahalını satıb ucuzun almaq)

ata ana qayqusudur ev eşik

ata ata ovçu, gedə gedə yolçu

ata ata ovçu, gedə gedə yolçu

ata eşşək deyilməz, dəviyə köşşək

ata olub atavı tanı, ana olub anavı

ata tökəni bala yıgar, ana tikəni bala cırar.

atadan bir salxım isdə versin bağın, oğlundan bir çöp istə baxma dalın. (baxma dalın: daliva baxma. ordan uzaqlaş)

atadan bir salxım isdə versin bağın, oğlundan bir çöp istə baxma dalın. (baxma dalın: daliva baxma. ordan uzaqlaş)

atadan qalan ev, oğula əğri gələr.

atalar sözündə altın bar.

atası oğluna bağ bağışlar, oğul atiya bir gilə bağışlamaz.

atda ölər alan qalar köçdə gedər, kərvən durmaz əylənməz. (fəraig)

atı atın yanında bağlayan, boyan dəğişməz, qılıq dəğişər.

atı nallırdılar, qarıncada qızın qoğzadı. (deməkki kiçikdə kəndin böyüklərin yanında olduğun  
göstərir)

atı nallılar eşşək qızın qoğzayı. (özgə işinə qarışmaq)

atılan ox, aytilan söz geri dönməz. (**aytilan**: deyilən)

atın əşgin (yüryük) , qılıcın kəsgin olsun

atın əşgin, qılıcın kəsgin olsun. (**əşgin**: dal qabaq ayağın (sağı sağla, solu solla götürüb qoymaq)

atın satıb qatır alıb. (aldanıb)

atına baxan, ardına baxmaz.

atlar təpişir, arada eşşək əzişir.

atmışın atmiş, yetmişə çatmış, səksən önungə, doxsan gorunda.

av olan yerdə avçıda olur

axa axa sel olar, dama dama göl.

axan su yolun tapar.

axar su çuxurun kəndi qazar.

axmaq yoxsul ,təkcə gömləyin cırıb, varlı yarasın bağlar.

axşam qızarsa bulut, əgnən kəpəyi al, irt qızarsa bulut, əlinə yabayı al. (**əgnən**: **əğinən**)  
.(**kəpəyi**: **kəpəngi**). (**yaba**: əkin bağlarının almaqda işlənən yaba: atqı.)

ay ışığı, gecə yarşığı

ay, yalğızin yoldası.

ayağın var yürməgə, əlində var almağa.

ayağına şış, dilinə tikən batmasın. (**yarqış**: iyi dua)

ayaq büdrəsə başından gör. (**başından**: ağlından). (ağlama yıxılsan özün).

ayaq uzun, yorqan qısa.

ayaqa düşməyən, başa çıxamaz

aylaq sirkə baldan dadlı olur. (**aylaq**: əsib gələn. müfdə).

ayrı yeyib birgə sıçıl. (üzdə küsülü, dalda dost olanlar)

ayrılıq ölümə tanış

aytma, aytdın qaytma. ( **aytma**: demə). ( **aytdın**: dedin)

aytqanı nə, edgəni nə. aytqanın uysun edgəninə.

aytqanı nə, edgəni nə. aytqanın uysun edgəninə. (**aytqanı**: dediyi) .(**edgəninə**) edivə)

az söylə, doğru söylə.

az verən candan, çox verən maldan verir

az verirsən azdırır, çox verirsən qızdırır

az yeyir küsür, çox yeyir qusur.

azacıq aşı, ağrımız başı. (qanıqlığa , qaneligə çağırış)

azca arıca. (az olsun, arxayınca olsun)

azını görən, çoxunu bilən, sözünü diyən oğul.

**azmaqdən suç törər.**

bacanaq dedin, balçanaq dadmaz. (**dedin**: dediyin)

bacaran əl boş qalmaz.

bacarığın ən boyu yox.

bacarıq kişinin qanadı. (**kişinin**: ərin. adamın)

bacarıqlı əl altundu.

bağışlanış istəmə, barışıqlığa yol açar, uğur (uğrar).

bağlı qiydı, bağçı qiymadı. (**bağlı**: bağ yiyeşi). (**bağçı**: bağban)

bal əsgî pətəkdən yenir. (**yenir**: yeyilir)

bal qoxar ağuysa sevilsə biri.

balaq sılanmaz, balıq tutulmaz. (**balaq sılanmaz**: bud islanmaz)

balası suya düşsə, anası odda pişər

balıq su ilə, el diliylə yaşıar.

balıq suya çəkər.

balıq tutan quru qalmaz.

balta sapı yadçıl ağacdan olur, biz qırılsaq ancaq bizdən saz olur. (**yadçıl**: yaban)

baltanı qızıldan edsən, gedər odunun yanına düşər.

barıqdasan başqa çıxar (barıqdasan sayarsın, hörmət edərsən, təpənə çıxar. üz verirsən, şımarır, sırtılır.)

barlı ağaç baş əğər.

barmağı uzun değil, buyruğu olan bal yeryər. (**buyruğu**: qisməti)

barqaca oylanıb yaşa, çekdiyin əmək gedməsin boşsa. (**barqaca**: həmməşə). (**oylanıb**: düşünüb).  
(oraz)

baş başa söykənməsə, daş yerindən oynamaz.

baş başa verməyincə daş yerindən oynamaz.

baş başa verməyincə, daş yerindən qalxmaz. (**baş başa verməyincə**: biləşməyincə).

baş çalışın söz deyilsin!.

baş əğməklə baş ağrımaz.

baş gedsə can gedər.

baş hara, ayaq ora.

baş olan boş olmaz.

baş olursa, dil qalar. (**baş**: ağıl)

baş qulaq şişirilməyə, goplanmağa alışsa, könül paslanıb, ət parça tək aslanıb,

baş yazısı kələk ilə pozulmaz

baş yazısı, yazılmamış bir səfə, başa gələn yazılır.

baş yerində, can sağlığı diləyim. (**baş yerində**: qafa, ağıl yerində)

başa gələn savılsın, uğur yerin doldursun

başa gəlməyən başa gəlir. (**başa**: usa. aqla).

başa gəlməyincə bilinməz

başa yazılımaz daşa qazılars. (baş yazısı yoxdur demək)

başağa bəyin nökəri qudurqan olur.(ağası ağanın, qulu quduz) . {**ağası**: (**ağ+a+sı**. sı: əzizləmə simgəsi ) ağalar ağası. ) . (**ağası ağanın**: başağanın }. (**başağa**: ağabaşı)

başardıqca igid kimi ər kimi, boyun əğmə paşa olsun xan olsun

başda us olsun, börk tapılır

başdan aşan var olsun, qada balan daş olsun. (**yarqış**: dua)

basdığı yerler altın olsun. (**bastığı yer**: ayaq qoyduğu yer). (**alqış**)

başı dəğsə oyanar.

başın edmə qarnın əsiri. (**başın**: beyinin).

başına gəlmiyən bilməz.

başını sindirir, ətəyinə qoz tökür.

başlayırsa kimsəsizligin acısı, sözdür onu almaşdırın dadlıların dadlısı. (**almaşdırın**: yerin tutan.)

başlı kişi öz başının yoldaşı. (**başlı**: uslu: ağıllı)

başmaqçının başlığı yamaqlı olur, közəçinin su qabı küldürdən olur. (**küldür**: sıniq közə)

başqaların qandırmaq olur, anlatmaq zor olur

basqıdaki altından, asqıdaki salxım yeğ.

başsız ayaq neylər.

başsız evdə atası durub, balası söylər.

bastırıqsız biçini yel alır, yel almasa, el alır. (**bastırıqsız**: bastırılmamış)

batman otur yüngül qalx.

baxan bilməz, yeyən bilər.

baxmaz böyüklerin sözünə, çörək tapmaz, baxar kiçiklerin sözünə, arvad almaz.

bayatı dili, dilin bayatlığı. (**bayatlığı**: köhnəliyi. əsgiliyi)

bazarda xandalanı, xan danışmaz yalayı.

**bələli** qaylı& -sözün bilməz **qaylı baş**.

beşdə alacağım, üçdə verəcəyim yok.

beşik yapmış, sinin qazmış. (**sinin**: gorun)

beti açıq olma, açıq betli ol (-**beti açıq**: açıq üzlü. sırtıq. utanmaz. namussuz.) (-**açıq betli**: üzüü yuxarı. uca başlı. namuslu)

betinə baxıb almaqlı, dibinə girib alqılan. (**betinə**: üzünə)

bəxdı açıq, qaşı çatuq.

bəxt olmasa başda, nə quruda bitər nə yaçda.

bəyi varla, bəyimi görklə tanıma. (**görklə**: gözəlliklə)

bəylər işi buyruqılə, yoxsul işi əməkilə yollanır

bildiyin edmiş aparar.

bildiyinlə yaşama, öğrəndiyinlə yaşa. (dadanmışan dolmaya, olur bir gün olmuya).

bildiyivi de, bilmədiyivi öğren.

bilə yaşam qolay değil, ayrıq yaşam onay değil. (**bilə**: birlikdə. bahəm). (**ayrıq yaşam**: yalnız yaşamaq). (**onay değil**: aqla batan, məqul deyil).

biləği güclü bir iş görər, bilgisi çox min birin.

biləlikdə çəkilən dərd, yüngül gələr. (**biləlikdə**: birgəlikdə. bahəmlıqda)

bilən bildigin işlər, bilməgən barmağını dişlər.

bilən bildiyinə işənir, bilməyən nəyə işənər. (**işənir**: güvənir)

bilgə aldında dilivi dart, usda aldında əlivə dart. (**dart**: çək. saxla). (**aldında**: huzurunda)

bilgəli kişi az söylər. (**bilgəli**: bilən)

bilgili kişi ac qalmaz.

bilginə uy açılsın gözün. (bildiyivi yoxlasan, gözün açılar)

bilik yolun qapayan, bilməzliyə yol açar

biliksiz heç bir iş yapılmaz. (**biliksiz**: ilimsiz. elmsiz. ). (gördüyün bilmək gərək)

bilim, güclü bir yaraq, onla yaraqlan. (**yaraq**: silah)

bilirəm, burdan ora, ara var, ayrılıqdan düşən, yara var

bilirim ölükü, əğri tutar tuluğu. (**bilirim**: tanırıım). (**ölükü**: təmbəli)

bilmədigin suya dalma. (**bilmədigin**: tanımadığın)

bilməyən biləni danlar, bilən, bilməyəni danlamaz.

bilməzin doğur kişi, olmazın ölmək işi, nə suçu doğanda gör, nə manı öləndə bil, bir varlığın  
bir yoxluğun ortasıdır yaşam gücü. (**olmazın** : inanılmaz)

bir atalarsözü, birdə analarsözü (abalarsözü) var.

bir atım var diş durmamaz, hey yol gedər yorulmaz. (**tapmaca**). (**axar çay**)

bir atım var ət eylərəm, ölürsə alqış eylərəm, ətini ataram oyana, sümüyün ağış eylərəm. (**ət  
eylərəm**: pişirib yumşadaram). (**alqış**: şürkr).(ağış: ehsan). (**tapmaca**). (**çəltik**)

bir çirağ keçər, obiri yanar. (bir çirağ keçməsə, obiri yanmaz)

bir daşla duvar qalanmaz. (**qalanmaz**: hörülməz)

bir əlilə iki qarpuz tutulmaz

bir erkək bilsə bir kişi bilər, bir qadın bilsə hammı bilər

bir gecə var danı doğmaz. (ölüm)

bir gedirəm gedirəm deyəndən qorx, bir yemirəm deyəndən!.

bir gözə dünya sığar

bir gül ucubundan, min ot su içər. (**ucubundan**: nədənindən. səbəbindən. baisligindən)

bir havadan soluduq, bir odada yaşadıq , toxuşa bilmiyəcək uzaq qaldıq.

bir keçi keçə dərəni, qoyunlar qırar bəndi bərəni.

bir keçitlik bu yigitlik, dünya beş gündür ötür, padşahsan mən gədəni beylə qınlıqdan qutar,  
aydayur (deyir) misgin qılıc, sonğun səni ahım tutar. (misgin qılıc).

bir kərəm doğulduq, bir kərəm olərik.

bir ponza ət min man örter. (**man**: ayıb)

bir qabı var qızıldan, bıraq qusar qan ona. (**bıraq**: ama. vəli). (var davarı çox olmuş, nə yedizdər,  
nə yeyər). (**yedizdər**: yedirdər)

bir qulağı dar elə, o birin gen açıq.

bir taxa vur, bir çivə. (**taxa**: nala). (**çivə**: çiviyə. mixə). (bir sözləşimdə, iki yönüdə qorumaq)

bir uslu qız, min budala igidə dəğər. (**uslu**: başlı. ağıllı). (**budala**: axmaq)

biri atar, biri tutar, keçər böylə yaşam

biri gəlir məni məndən alır, biri gəlir özün məndə tapır.

biri iyini boğur, biri kötüyə boğular.

biri ölməsə, biri dirilməz.

biri ordan köpəltər biri burdan kəməltər. (**köpəldər**: çoxaldar). (**kəməldər**: azaldar)

biri yatar biri qalxar

biri yaxandan, biri ətəkdən asılı. (yağı yaxandan, it ətəkdən yapışır)

birik elin qara günümüzə bayram. (**birik**: birləşən)

birin tutsan biri qalar, ikisin tutsan ikisi, heçin tutsan nəyi qalar.

birinə qul olmaqdansa çoğunluğa boysunmaq yeğ. (**boysunmaq**: boyun əğmək)

birinin çıraqı keçməsə, obirininki yanmaz.

birisi əkər, birisi biçər, birisi alar, birisi yeyər.

biriz min olsun, miniz saysız. (**alqış**). (**deyim**)

birpara dedi gedmə, birpara dedi ged, hamını dinlə, bildiyin ed. (**birpara**: bəziləri).

bitməz qələmə dəli başında, onbeş ola ya əlli yaşında

bizdə yeyər, ayrı yerdə yumurtlar

boğulan əlin kolada atar, kosada

boğulan əlin köpüyə atar

boğulan ilanada dolaşar

bölünmüş əkmək birikməz, bölünmüş: (**birikməz**: yapışmaz)

borc yeyən kisəsindən yər.

borclu olana, il çabuq keçər

börkü qoltuğunda düşünmək. (bir soru üzrə uzun uzadısıya düşünmək).

boş beyində us olmaz, təralvada duz olmaz. (**us**: ağıl)

boş damarda qan olmaz, yumurtada qıl olmaz

boş sözlər qarın doyurmaz.

boş tutarsan şollanar

boşa çıxdı ortaqlığımız, sürüb gedər yaşamımız.

boşu boşuna qada gəlməz. (**qada**: bəla)

boy demədən başarıqlı!

boynundan bağlanan it ava yaramaz

böyüküz buyruqlu, ininiz (kiçiyiz) qulluqlu olsun.

böyük acılar ürəkdə qalır. (böyük acılar dilsiz olur, kiçik acılar deyingən) (onları sözlə bildirmək olamaz).

böyük adı çəkən istir

böyük damın, böyük dağın çox qarı (olar).

böyük mutluluqlar gəzən, gündəlik mutluluqları kiçimsər. (**gündəlik**: əldəki)

böyük tikə boğazı yırtar

böyük tikə ye, böyük söz söyləmə.

böyüklər ətəyi gen olar

boyum boylasun, soyum soylasun. (**alqış**). (elim böyüsün, qalxsın, nəslim sürsün).

boyuna baxma əlinə bax, boy işləməz əl işlər.

bozaçının istəyi darıdır

bu arşına bez olmaz. (sizin istəyiz olasızdır)

bu bulğadan kimdi məni boşadan. (**bulğadan**: böhrandan). (**boşadan**: açatan. azad edən)

bu çevrəndə yaxşı kötü, güllə tikən birgə doğur.

bu davranış değil, davayanışdı (**davayanışdı**: dava sayağı yanaşmadır) .

bu dünyada toytun odur qəm yeyə, tanrı bilir kim qazana kim yeyə. (**toytn**: səfəh)

bu evrən basamaq basamaq, biri enər, biri minər. (**basamaq basamaq**: pillə pillə)

bu evrən parayla değil, sırayladır.

bu evrəndə bulcağı bil dəmi sən. (**bulcağı**: qənimət)

bu görüş, bu oluş. (bu meydan, bu şeytan)

bu güllükdə gülər güldü səndə gül, ağlar göylər, gülər güllər səndə gül, mənim gülüm güllər  
gülü güzel gül, aç yəmşəyin, örpkək altdan gülmə, gül. (təbrizli)

bu odun tüstüsü gircək gözüvə. (**gircək**: girəcək). (pis olay qaldırmaq). (quyu qazan özü düşər)

bu qapı könül alanı, çağrılıb, döğülmədən girilir.

bu qaranlıq gecələrdə qapımız pis döyüür, nə bilim bəlkə ölümdür, dayanıb can apara.  
(şəhryar)

bugün qonaq, yarın yolaq. {bugün qonaq, yarın getmə (yolda)}.

bul evrəndən əl üzən, olbirinə göz tikər.(**bul:** **bu**)

bulamacdan aş olmaz, qonşudan qardaş. {**bulamac:** bulğac. (unla yapılan). xəşil.}. (**aş:** quyuq, güclü yemək)

bulanıq sudan atılma.

bülbül ağlar gül gülər.

bulduq buluşdurduq, bulqur saçığa qoyduq.( **saçığa:** süfrəyə). (çətin koşullarda işləyib çörək tapmaq)

bulğar məni avlaz göz, qara bəniz, qızıl üz. (**bulğar:** bulun, əsir edər). (**avlaz:** **avlaz.** süzük. xumar).

bulnar məni solas göz, qara bəniz, qızıl üz. (**bulnar:** əsir edər). ( xumar gözlər əsir edər məni).  
(**solas:**. (< **solmaq:** axmaq). axan. məst. xumar. məxmur)

bulqa kişi, yanğı otun tez yenər! (**bulqa:** tantıl. arif. aqah). (**yanğı:** istək. həvəs. şəhvət). (**yenər:** utar. sindirar).

buluduz yağar olsun, sularız axar olsun, ocağız yanar olsun. (**yarqış:** rəhmət)

bulut ağlar yer çağlar. (**çağlar:** çoğar. coşar)

bulut ağırlı çimənə güllərinə, ki görür güzdü gələn soncu baharı üzünə.

bulut gələr boranla, hər nəsnədə oranla. (**oranla :** ölçüsüylə).

bulut təki gurla, bıraq yağma . (**bıraq:** ama. vəli) . (iş üçün hay salsanda, soyuq qanlı ol)

bulutludur göyləri, silanırsa elləri. (**silanırsa:** əziz tutulmuşsa)

burdan al, ordan bırax. (bu qulaqdan al, o qulaqdan ver)

buruq versən evrənə, dönər başa bu evrən.

buyruğə inanc olmaz.

cabuq parlayan cabuq sonər.

çağ amansız ötər. (deyim)

çağ ayırmasaz sevgizə, ayrıq payı düşər sizə.

çağ dəğişər, hər nə qalar çağında.

çağ ötər, dönməz geri .

çağıır istəsən verə səs səsivə, suda sevməz axa, daşdan aralı, daşın bağlı sudan yaralı.

çağırlı yere erinləm, çağrılmadan (çağırlımda) görünməm.

çağların ən gözəl sürəci, istəkli, sevinli işinlə uğraşandadır.

çağırlmayan yerə halvaçıyla bozaçı gedər. (**halvaçıyla**: çalvaçıyla). (**bozaçı**: şərabçı)

calanan su küzəyə dolmaz

çalğa sudan balığ tutmaq. (**çalğa** > **çamra**. bullaniq. lilli).

çalınar zilin, döyülər qapun.

çalış bildə öz işin, ağrı versə öz dişin.

çalış edin istəklin. (**edin**: əldə elə)

çalış işlə, sözlə yaşa

çalış könül al, gözəl yox

çalış qazan dosduvu, ocaq başı düşmanlı.

çalış sevməyivi bilgilən. (**bilgilən**: bacarqlı)

çalış yaşad, kəndividə, dosduvuda

çalışan dəmir pas tutmaz

çalışan kim, qazanan kim.

çalışqanı mal basar, gəvşəyi yuxu

can çıxırsa, ölen nərsə qayıtmaz

can sayalı yarda belə yad olur.

can verər çörək verməz. (qıtmır)

can yoldaşım, alın yazım.

canda sönər, qonan durmaz əylənməz.(fəraig)

canı çəkən xoş olur

canım yoxdur, işim çoxdur

canın sağ, çörəyin bol olsun. (deyim)

canız sağ üzüz ağ. (deyim)

canıza, amacıza sağlam. (alqış)

canki vardı bu tənimdə, çıxacaq bitmədən ön arzularım son ucuna.

carı quş avını alır. (carı: bəcərikli. işgüzar).

çatacaq yerə çatmış, gedəcək yeri almış.

çatal qazıq yerə taxlmaz. (çatal: haçlı). (qazıq: yekə mix)

çatlaq qabda yağ durmaz (qalmaz).

çax çax çaqqlasun, dəgirman bildiyin edsin. (əlindən gələni əsirgəmə)

çaxçax hər nə basın yerə döysədə, dəgirman bildiyi əlindədir

çaxır girdi, us çıxdı.

çeñnənməz tıkə boğaz tixar. (boğaz tixar: boğar)

çəksən cırılar, atsan qırılar.

çəpər əlindən bəlli olur, oxumuş dilindən. (çəpər : bacaraqlı)

çətrin dəğəri yağışla, qızqın günəşdə bilinər.

çətrin dəğəri yağışla, qızqın günəşdə bilinər.

çevrəvi dəğış, kəndin dəğışsin.

çevrəyə yaşısq, özünə yaxşıq. (yaşısq: yaşısq. çəlischik. düşmən). (yaxşıq: yaxşıq. layiq)

cibi boş, içi xoş.

cibiz dolu olsun, yaşamız bolluq. (deym)

cibiz dolu, tiniz aydın, təniz qayın olsun (alqış)

çiçək olsun , qız olsun. (qız doğulan yerdə). (yarqış : bağış sözü. xeyir dua).

çiçəklərin tanacı iyidir, əroğlunun tanacı, dilidir. (tanacı: ayırma, tanıma aracı, yolu. təşxisi).

(iyidir: qoxusudur.) (çiçəklər birbirindən iy, qoxu ilə seçilir, kişioglu, insan, birbirindən dili ilə seçilir, tanınır).

cıdam ilə çalva pişər ey qora səndən. (cıdam: dözüm. səbr). (çalva: halva) .

çiğ ət qarın ağridır, çiğ söz baş.

çılə bilməz evrəndə, dördündə ya beşində. (beş altı yaşında uşaq). (çılə: qussé)

çillə gəlir qarınan, qarpızınan narılan.

çilləniz çiləsiz olsun. (çiləsiz: ağrısız. xoşluqla).

circir özün cırar, dəğirman işində olar. (deym)

çıxmadıq candan ümud kəsilməz

çoban güdügü qoyunun qılığın bilir. (yaxın, yaxının qılığın bilir)

çoban güdügü qoyunun yoruğun tanır. (**yoruğun** : qılığın)

çobansız qoyun olmaz, duzsuz aş.

cobansız qoyun qurda pay.

cocuq arur, oynamağa, çöl deşik

cocuqsuz ev, çiçəksiz yaz.

çoğun dibisiz, sonsuz bir güdük. (**çoğun**: cihan. fələk). (**güdük**: keçit. kanal)

çoğun gün gün yerir, bir gün durur. (**çoğun**: cihan. dünya). (dünya bu günlük değil).

çok sevərsən üzümü, yumma gözünü. !

çömcə aşdan isdi olmaz

çörək qızarana, külçə yanar. (**külçə**: > **kılıçə**). (kiçik qardaş böyükdən tez evlənər).

çörəyi dizi üstüdədir. (çox qıtmır olan)

çörəyi ver çörək verənə. (çörəyi ver əli açıga)

çox ağız bir olsa, bir ağız yox olur.

çox bilsəndə az söylə.

çox gəzdim yalaçını tox görmədim, doğruçunu ac

çox nə sinanar, biri durar, biri sınar. (**nə**: nəsə. nərsə. şey). (**durar**: dözər)

çox olub çöp olmaqdansa, az olubda yas olsun. (**yas**: yaxşı)

çox qalxma belə yüksəyə bir gün düşəcəksən, düşdükdə bulunmaz təki bir dal ola yardım.

çox qaraşma, göz qarava ağ düşər. (**qaraşma**: baxma). (**qarava**: bəbəyinə)

cox söz yalansız, cox para kələksiz olmaz.

çox sözün azı yaxşı, qız balanın nazi yaxşı.

çox tələsən, pələsər. (**pələsər**: hövlündən yixilar. tökəzər. ilişər)

çox uzansa, quyruğu qırılar!

çox varma yanına düşman olanın, bilməsin sirrin, almasın çəmin, ər olsun yoldaşın düşən  
sırdaşın, bir kitos dosdan yaxşıdır dayaq. (**kitos** : iki üzlü. namərd). (misgin  
qılıc).

çox yağsa, gənə yaza kalmaz.

çox yerimək, căriq yırtar.

çoxlar alındı yol üsdə qola, gələnmədilər salındı yola.

çubuq götürçək oğru qaçar.

cuda olan qala qapısından əgilərək keçər. (**cuda**: cüce, küçük boylu adam). (**qala qapısı**: şəhər  
qapısı. dərvaza).

culxaçı öləndə kəfənsiz qalar

dadanmış qudurmuştan yaman.

dadanmışan dolmaya, olur bir gün olmuya. (bildiyinlə yaşama, öğrəndiyinlə yaşa).

dadanmışan dolmuya, oldu bir gün olmuya.(çox pis öğrenmişən)

dadın bilirəm pəpəyin, yalayaram unun, kəpəyin, kimsəyə verməm gönək əməyim, kişi oğlu  
(bəni adəm) pay qazanmış demişlər!!! (**pəpək**:əbbək. əkmək) . (**gönək**:  
həlal)

dadlı söz can azığı, acı söz can qazığı. ( **qazığı**: yekə civi)

dadlı söz dos qazandırır, acı söz düşman.

dadlıq dilindən gülmək üzündən əsgilməsin. (deyim)

dağ başı dumansız olmaz.

dağ başından duman əsgik olmaz

dağ çıxa çıxa, tarla qaza qaza tükənir. (qutulur)

dağ dabanın lala almışdı yazın. (**dabanın:** ətəyin)

dağ dağ üstündə durur, ev ev üstündə durmaz

dağ darıxmaqdan doğşan darıxır. (bəy buyuyur, qulluqçu ərinir)

dağ görki daşıylə, adam üzü qaşıylə

dağ olaq ucalanaq aşmiyaq, dəniz olub dalqanaq daşmiyaq, ilan olub şaha qalxıb saşmiyaq  
(sanemiyaq) kişi olaq, söz danışaq qaşmiyaq (qaçmiyaq)

dağ özünə, düz özünə, əyri baxar düz özünə

dağa gedən balatalı gərək.

dağda gəzən ayıyada, qurdada tuşlar.

dağı daşı yel pozrar, dos arasın söz pozrar.

dağı yüksək demə, dirənsən çıxarsan. (**dirənsən:** cəhd edsən. qeyrətin olsa)

dağılan süt yiğilmaz.

dağlığını dağlamazlar

daladakı üydə bolmaz. (evdəki söz çarşıya uymaz). (qırdakın evdə oranlama). (**taladaki :**  
çöldəkin).(**oranlama:** yerləşdirmə)

dalaş dartış sabanda ( şuxumda).

daldan düşən quruyar, gözdən düşən tozular. (**daldan düşən:** daldan ayrılan yapraq) (**tozular:** yox  
olar. itər)

dam uçar, sevgi sınar, damı dayağ saxlar, sevgini sığal yağlar.

damarda axar qan durmaz, yavaş gedən yorulmaz.

damı çoxun çoxda qarı olar.

damlaya dalıb dənizdən olmaq.

damlayı xor görənin, yurdu yanıb çöl olar.

dan atınca, işin saçar tün bitər.(**tün**: gecə.qaranlıq)

dan sökülmədən yolcu yola

danılmazki kəmik məndə. (**kəmik: kəmlik**. aziq.qusur. nuqsan). (yəqin ki qusur məndən).

danişmaq gümüşsə, danışmamaq qızıldı

danişmayan tanınmaz

danqopan buldu yaşam gizrilərin (sirrlərin) .(dan atıb gecənin giziləri bəlləndi)

darı əkən bugda biçməz.

dartışmasan bərkişməz

daş altına soxma əlin, yılan olur.

daş daşı qırar.

daş düşsün o çobanın başınakı, itin tanımiyacaq. (ə.səttari)

daş nədir, dəğəndən sor, yol nədir, gedəndən sor.

daş üsdə əkin tutmaz

daş yesə qum sıçar.

daşım su ilə dəğirman dönməz. (dolça suyu ilə)

daşın ağırı yerində qalar

daşsaq kabab çekirsiz. (qış gündündə, bazarda alıcıların alverçilərə ,od başında oturalı, dedikləri söz). demək alveriz yavadır?

daşsaqları oynadırı təkəni. (paradan sıvay bir nəsnəsi olmayan). (**nəsnəsi**: şeyi)

dayanan aparar. (**dayanan**: muqavimət edən).

daz ölür sırmə saçlı olur, kor ölür badam gözlü olur. (**daz**: kəl. keçəl). (dəğər verilmən, əldən  
gendən son dəğərə minər)

dəd dərdi gətirər

dəgirman boğazı boş qalsa, daş daşı yeyər. (sürtər)

dəgirman damı keşiklə. (**keşik**: sırə. nöbət)

dəgirman suvacaqdən başlar. (**suvacaqdən**: subağı. bənd ab)

dəğirmançı evində un tapılmaz

dəğirmən gürültüsündən qaçan ununu öğütəməz.

dəgnəği vuranla sayan, bir degil.

dəli coşmasın, çay daşamasın.

dəli dəlini sevər.

dəli ilə yoldaş, yolda poxuna bulaş .

dəlilik edib yaşamaq, uslu olub asılmaqdən yeğ.

dəlisiz düğün olmaz.

dəlivarla dalaşma. (**dəlivarla** > **dilavər**)

dəmir dögən çəliyin yapar. (**çəliyin**: poladın). (dəmir dögən çəlikçi olar).

dəmir işləndikcə işıldar.

dəmirə de, taxda eşitsin.

dəmiri kürədən, dəmir çıxarar.

dəməri tovlı, təndiri isti.

demirsən bir təkdə var, ay qoş yatan bəxtəvər?!.. (qoş: cüt )

demişlərki ac olanı qurd yeməz, yalan sözdür qurd nə tanır toxlunu.(**toxlunu**: tox olanı)

dəniz damlayla, dil yazıyla yaşar

deniz olan yerde dərə çəğlamaz. (**çəğlamaz**: coşmaz. bulaq olmaz)

dəniz olduğu yerdə, dərə çəğlamaz.

dəniz olduğu yerdə, dərə çəğlamaz.

dənizdən öğrəndimki, kişi çəkin aşarsa batar, boğular. (**çəkin**: həddin). (nahidə. əbdollahı)

denize girse, quru çıxar. (kələkçi). (deyim)

dərd bölüşmədən dərd üstünə dərd olar.

dərdi dünya olanın, dünyacanı dərdi olar. (yunus əmrə)

dərdi dünya olanın, dünya boyu dərdi olur.

dərdin dərd əhlinə de, dərdi tez anlar

dərdin yaşırın, dərman bulamaz. (**yasırın**: gizlədən)

dərdində olmayan dəvəyi qörəməz. (herkes özüylə ilgili olanla ilgilənir, başqalarının sorununu görəməz)

dərdində olmayan, dəvəyi görəməz. (hər kəsin öz dərdi). (axdarmayan tapmaz)

dərdli deyingən olar

dərdli ürək sözsüz olmaz, yanar odun, közsüz olmaz.

dərdli ürək, güclü bilək.

dərəni təpəni sel bilir, iyini kötüyü el bilir.

dərin yuxu dadlı düş.

dərmançı acından olur, kövzə payın götürmür. (**kövzə**: dəgirmançı payı)

dəvə çöksə yer tapar. {batman gəlsən, yer çalar (yeri salar)}.

dəvə gördün, heç qığında görmədim. (**qığında**: xixında).

dəvəçiylə qonuşan qapısın gen açar. (dəvəçiylə dosd olan)

dəvəni görməyən, düğməni görməz, dirəgi görməyən, iğnəni görməz.

dəvəni yüküylə batırır, gözü iğnədə qalır. (başmağın itirir, gözü bağında qalır). (yersiz varın itirir, bir balaca işdə kinislik edir). (**kinislik**: **çinislilik**. qıtmırlıq)

dəvəyə qanqal gərəksə, boynun yüz yerdən uzadar. (**qanqal**: tikan)

devirəni devirir çevrən.

dəviyə dedilər boynun niyə əğridir, dedi –deginən haram düzdür.

devletde deve, ovladda-neve.

devletlinin əlini picaq keser, yoxsul köyneyin parcalar.

deycək sözün içində, vurcaq daşın əlində gərək (**deycək**: **deyəcək**)

deyən biləməz, çəkən bilər.

dibi görünməz sudan keçilməz.

dil başı saxlar.

dil bir çiçəkdir, ağızda bitər, suvarıb, qorumasın itər.

dil desin, əl işləsin. (sözüylə işi bir olsun)

dil elin bayraqıdır.

dil kəsəni qılınc kəsməz.

dil sümüksüz olur, hər yönə dolandırsan dolanır.

dil topraqdırsa əkib suvar

dil ürək haçarı. (**dil**: söz)

dil usun ölçəyidir. (**usun**: ağlin)

dil yarası diş yarasından ağır.

dil yarası piçaq acısın basar. (**basar**: üsdələr)

dilənçi üzlü olar.

dilənqidən borc alma, alsanisə əl dəğmə.

dili qarmab alalı, dildən dili soralı. {dil (düşman adamı, casutu) yaxalayalım, ondan dili (gərəkliliyi, məlumatı) alalım}.

dili usda qolu qısqa.

dilin inciyincə, əlin incisin. (dil tökməkdənsə, işləmək yeq). (yalvarmaqdansa, işlə)

dillə düğünləyib, dişlə açma. (**dillə**: sözlə). (ağızla düğünlür, dişlə açır).

din ürəkdə olur, yox dəğənəkdə. (**dəğənəkdə**: çomaqda)

dirgəni yeyən, xərmənə gəlməz. (**dirgən**: yaba. çiftçilerin xərməndə sapları qarıştırmaq için kullandıqları iki barmaqlı, uzun saplı arac).

diri qula dişlik yox. (**dişlik**: dinclik) . (tirik qulge tinim yoq).

dirnəkin təri çıxınca, gəvşəyin canı çıxar. (**dirnəkin**: titizin)

dirnəklik baxt gətirər, gəvşəklik ac öldürər. (**dirnəklik**: çalışqanlıq)

dışı qalaylı, içi halaylı. (dışı bəzək, içi təzək).

dişin ağrır çək qurtul, qoşun pisdi köç qurtul.

dişivin dibindən, usuvun ucundan gələni söyləmə.

dodaq girən yerə, dildə girər.

doğmadıq cocuğa don biçilməz

doğmalarız uzaqdaykən yadlaşır, yaddaşlarınız yaxındaykən yaxlaşır.

(**yaddaclar**: yadırlarda, yad ölkələrdə yaşayanlar). (**yaxlaşır**: əzizləşir)

doğru qadın ər dəmişər, əl yox.

doğru söz and istəməz

doğru söz ölməz.

doğru söz ölməz.

doğru yoldan heç bir igid çəşmasın

doğruluqa dağlarda boysunlar. (**boysunmaq**: boyun əğmək).

doğrunu qapan, yanlışı savan.

doğruran ana deyil, baxan anadır

doğulan, ölüm köpüsündən keçər.

doğulmaq gündəlik uğraş, ölümə yad olmuşuq. (**uğraş**: iş, məşquliyət)

dolanan kişi, işin tapar.

dolanan kişi, yuvasın tapar.

dona baxmaq içindəkin tanıtma. (**dona**: paltara)

dönəm düzər əğri düzü, gözdü bəzər görkü üzü. (**dönəm**: zaman).

dönənlərə dönük dedilər.

dönər dilin olsun. (yumuşaq dilli)

donun görmə, işin qara. (**donun görmə**: dona baxma). (**qara**: bax)

donun görmə, yordam dilə. (**yordam**: əxlaq)

dört gözlə bəkləmək (deyim)

dos başa baxar, düşman ayağa. (kişi yixılanda ayağı qayar, kişi ucalanda başdan uclar)

dosca dosdu atmaq olmaz, pişməsə qora, boza olmaz. (**boza**: çaxır). (**pişməsə**: yetişməsə)

dosd odurki dəniz ola daşmıya, dosd odurki dağlar kimi aşımıya,dosd odurki ,ilan ola saçmıya.

dosdu pitik, içi zəngin.

dosdumsan ol, alış veriş parayla

dosdun dosda borcu nədir doğruluq

dosdun köhnəsi, xanımın təzəsi.

dosduvu tanı!. yaman gündə yaman dosd öldürüb təpikdə vurar.

dosman (dost) küydürər aytat, düşman güldürər aytat. (dost yaxdırar söylər, düşman güldürər söylər).

dossuz başım, duzsuz aşım.

dossuz kişi, qanatsız quş.

dovşana deyir qaç, taziya deyir bas.

doymadıq istisindən, kor olduq tütüsündən.

döz yel gətrəcək. (deyim)

dözə bilsən qoradan dadlı doşabda törənər.

dözəgən dərviş, istəyə ərmış.

dügə göz edmədən, kələ atılmaz.( **dügə**: gənc dana)

düğün düğünə döndü. (toy qavqıya çöndü). (deyim).

düğün, düğün üstə düşməz. (qara üsdə qara yox)

duman durar axşamu, tüm tün bürər göylərү, göy açılar danlayu, uğur oynar dan atar.

dumanlı dağ yaqmurlu

dumansız oddan, inamsız yanqudan qorx. (yanqudan: kişidən. adamdan)

dünü vur daşa, günü vur başa, necə gedsən, harda olsan çatacaq. (**ölüm**)

dünya dönər, yaşam çonər.

dünya durur karvansaray, bizlər onun kərvaniyiq.

dura dursun ol gözəllikki yaranmış söz ilə. (**dura dursun**: həmməşə dursun)

duran yerin topraq, qalan yerin topraq, gömən yerin topraq.

düş bitirsə, yaşam bitər. (**düş**: duyu. xəyal)

düş bitirsə, yaşam qırılır. (**düş**: xəyal)

düş uykuya, uyku düşə qarışdı,

düşdüyündə man yox, qalxanmada man çox. (**man**: ayıb. eyb)

düşmana bel aldırba. (düşmana gücün bəllətmə!. düşman qarşısında kəndini yiğit göstər).

düşsüz qal, tuşsuz yox. ( şanssız yaşa, amacsız yox).

düşünmədən söz ötməz, onmazın işi bitməz.(**onmazın**: baxsızın)

duvarların yolağı var, keçənlərin qulağı. (**yolağı**: cırığı)

duyan könül yaş saymaz (bilməz) .

duyğu görməz, iş görər. (**duyğu**: xiyal. fikir)

duyuya güvən olmaz. (**duyuya**: hissə). (kişinin birinci yanıldığı yeri elə duyusudur (hissidir))

düz əğrını saxlar, əğri düzü saxlamaz.

düz olmuyan ilan yuvasız qalar. (düz olmuyan ilan bacıya girəməz)

düz yerdə yeriyənmir, şuxumluqda şıllaq atır

düz yolu püflüyə püflüyə yerimək. (diksinqə diksinqə davranışmaq)

duzlu dadlı, ətli atlı, sivri zirək bir xanım. (deyim).

duzluğunu gedmiş, qalmamış duzu, tutulmuş günü, ayı ulduzu.

düzlük yalan götürməz.

duzluşa duz nə gərək.

düzü əğri yazan, pisi qanmaz, düzə yanmaz.

duzun yeşib duzçağı qırma

əgilən başı döğən çox olar.

əğin yamaq götürər, qarın yamaq götürməz. (**əğin**: geyim)

əğri ağaçsız orman yox.

əğri ola düz ola, gəzən ayağa daş dəğər.

əğri olsun yol olsun, yaman olsun, el olsun.

əğri yerdə düz yerdə, oyun bilən oynasın.

əğri yük ıraq gedməz

əkən əkdiyin biçər.

əkilməsə dərilməz.

əkin əkirsən herk ed, dəğirmana gedirsən ir ged. (**herk**: sürüldükten sonra bir yıl dinlendirilen, nadasa bırakılan tarla). (**ir**: tez. tezdən)

əkin sap başında, qoza çöp başında olur. (pambı qozası). (sapın, çöpün dəğəri)

əkin sapdan, qoza çöpdən. (heçbir nəyi küçümsəmə)

əkinçi yağmur, kərpişçi quraq isdər.

əkində izin olsun, yeməyə üzün.

əkinin sap saxlar, qozanı çöp. (heçbir nəyi küçümsəmə)

əkmədən biçilməz.

əkməğin gördün ye, sopayı gördün qaç.

əkməğin böyüyü bezəkdən olur. (**bezəkdən**: büyük, iri kündə)

əkmək əldən, su göldən.

el açarsız, ər yarasız olmaz

el ağızına baxan ac qalar. (**el**: yad. özgə)

el ağızına baxan ac qalır.

el atına minən tez düşər. (**el**: özgə. yad)

əl atırsa bulağ'a, uğursuza quruyar

el el üçün ağlamaz, başına qara bağlamaz.

əl əl üsdə çox çıxar

əl əli yumasa, əl üzü yumaz.

əl görəni göz görməsin. (əl verəni göz çəkməz)

əl görəni, baş yanıtar. (**yanıtar**: cavablar).

el ipiylə quyuya enən, quyuda qalar. (**el**: yad)

əl işlər, el övünər.

el oğlu doğma olmaz. (**el**: yad)

el qapısı gec, güc açılır. (**el**: yad)

el qıvancı toy gəlşığı. (**qıvancı**: sevinc). (**gəlşgi**: yaraşığı. gözəlliyi).

el qızına inananma. (**el**: yad).

əl üsdə əl çox olur

əl uzatılan yərə dil uzatılmaz.

əl üzü unlu olan, dəgirmançı gəlir gözə.

əl verəni göz çəkməz. (əl görəni göz görməsin)

əl verəni göz çəkməz. (əl görəni göz görməsin)

el yanında cocuğa darılma, arsız olur. (**darılma**: hislənmə).

el yerden yılan yılışqanını duyar. (**yılışqanını**: srüşgənini. süzülməsini)

elçiyə sözü yoxdur, görməyə gözü.

eldən arı, gündən duru. (**eldən**: yaddan). (**arı**: uzaq)

eldən çıxan gəri gəlməz

eldən uman ac qalar. (**eldən**: özgədən). (**uman**: gözləyən).

elə birlik quşa qanat.

elə qatılan könlü tox, eldən ayrılan üzü yox.

elə yağsin, bizə damsın.

elə yapmaki itgivə, zərərivə bitə. (elə yapmaki götürvə şəh keçə)

elə yapmaki keçdiyin körpü o tayda qala. (keçdigin körpünü yixma, olsunki dönəsən)

ələyi ələnib, göydən asılıb. (işi bitmiş)

ələyib ələyib, sonunda kəpəyin una qatmaq. (gördüyü işi poxlamaq).

əli açıq könlü açıq qapısı açıq

əli beli azıqlısı sən oldum, götürü qazıqlısı mən oldum.(**azıqlısı**: çörəklisi). (**qazıqlısı**: cırıqlısı.

yırtığlısı)

əli boş üzü qara

əli ilə yoğur oğur, gözü ilə dana qoğur. (**yoğur**: xəmir)

əli işli ac qalmaz.

əli yerdə, gözü gündə, əkib biçir, yeyib sikir. (kənd, köy yaşamı)

əli yumuq diləncilik olamaz

əlilən açılan düğünü, dışivə salma. (yumşaqlıqa, oxşamaqla, danışıqla açılan soruya zor işlətmə)

elim olsa, günüm olar. (elim xoşsa, məndə xoşam)

elin başın darcağızdan qoruya, darağacın qırıb oda tullaya. (**darcağızdan** : (< **dar+cağızdan**) dar təşgilatından. dar ağacından).

əlin içi qaşınsa süt götürvə.

əlin kəsib ayaq açmaq. (qapıdan qoğub pəncərəden almaq).

elin oğlu, qulluq qılar yurduna, kəsgir qılıc, atqır yaraq, at bilən

elin qocayani qoç olur, bizim qocayan puç olur: (kişioğlunun yaşı ilərlədikcə daha olqun, daha ağırbaşlı davranışması gərəkirkən, yaşı ilərlədikcə yaşından bəklənmədik türdə davranışır).

Əlindəkin bəğənmədin yavıqdın. (**yavıqdin**: korlandın).

Əlindəkin bilməyən ac qalır.

Əlindəkin yelə verdin, indi yelpin sən yelə. (**yelpin**: yellən). (indi aralığa düşüb yel yel, yelə veril).  
(yelə verən, yelə qalar).

Əlindən iş, götüründən pox gəlməz.(çox avara)

Əlindən yeyib, biləyinə sıçmaq. (iyilik yapan birisinə kötülük yapmaq).

Ellə atılan daş uzaq gedər.

Ellə verən, ayaqla arar.

Əlli deməkdən bəllidir sözün

Əməkçi aşagan olu, az yeyən, yaşagan. (**əməkçi**: işləyən)

Əməkdən dosd artar, öcəkdən yağı. (**öcəkdən**: kinlilikdan). (**yağı**: düşmən)

Əməklə yemək birgə doğmuş. (**birgə**: qoşa)

Ən uslusu dəli bəkir, o da köstekli yatır. (**köstekli**: bağlı).

Ənkəlikdə olsa böylə qoz ağacı, nolur qarpuz ağacı allahoəkbər . (**ənkə**: yekə)

Əprik yasıq, tozlu yayıq: köhnə sadaqdan (tozlu ox qabından) yararlı yay kaman çıxar.

Ər arvad yatişsin gərək. (**yatişsin**: uyuşsun. yamağ oluşmasın. cür gəlişsin)

Ər arvatdan ayrılmış, dos dosdan heçin ayrılmaz. (**heçin**: heçvax)

ər biliklə uclar , quş qanatla uçar.

ər gərək, tez gərək. (evləndirəksənsə yubatma)

ər ilə gəzki düz olur, qayla gəzən xar olur. (**qayla**: nakəslə)

ər yiğit köp bolsa, erkinliğin köp bolar. (**köp**: çox). (**erkinliğin**: gücün. iqtidarın

ər, axar çaydır, arvadsa ona ovsar.

erdem başı dil.

ərdəm yasın quraşın, çərik qurub gürəşin. (**yasın**:yayın) (**çərik**: qosun)

ərdəmli kişi başların başı, ərdəmsiz kişi başmaq asdarı. (**ərdəmli**: başarcanlı).

ərə gedəndə böyük qız, işə gedəndə kiçik kız

ərə getmək asandır, ər donu tikmək çətin.

əri varla, qadını görklə tanıma. (**görklə** : gözəlliklə)

əriminkinə ağaman, oğlumunkuna baxamən. (**ağaman**: hakiməm) . (**feminislik**)

əringənə, əlli qarış bezdən yum olmaz.{subaya əlli qarış parçadan, don çıxmaz. (subaydan ev  
olmaz)}.

ərinməyən, usda olar. (**ərinməyən**: çalışan)

erkəklə qadın can bir tən bir olmalı

ərkəyə ürək gərək, qadına dirək. (**dirək**: söykəş)

ərkəyin qadına gərəksini var. (**gərəksini**: ehtiyacı).

ərkic əti əm (dərman) bolur, əçqu əti yel bolur. (**ərkic**: ərkək geçi). (**əçqu**: dişi geçi)

ərməkiyə eşik art gəlir. (**ərməkiyə**: təmbələ).(**eşik**: qapı). (**art**: dağ beli. gədik)

ərniyin ağızı yağlı, ərincəyin (təmbəlin) başı qanlı. (**ərniyin**: zirəngin. cəldin). (itinin ağızı yağlı, təmbəlin başı qanlı)

əroğlunu qurtaran, gözəllik yox, söz olacaq. (söz, savsal. fəlsəfə analamındadır. örnək-sözlü sözlər. birdə söz: dil anlamındadır. (**divandan**)).

ertə duran, ertə evlənən, soxuranmadı. (**soxuranmadı**. peşmanlamadı).

ertə qalxan kişi yolu qıssa, günü uzun tapar.

ertə qalxan uzun yaşar. (**ertə**: erkən. tez)

ertə sevən tez bezər.

eşək ata deyirmiş: yoxuşda sən mənə küy, enişdə mən. (**küy**: yan. rəhm elə)

eşək gedməz yolları çox olmaq. (çox yanlış işlər yapmış olmaq).

eşəyə minmək saçə, enmək ikinci saçə. (**saçə**: eyb. yanlışlıq). (ya bir işə girmə girdinsə bitir qutar.

yarımçılıq iş bazara çıxmaz)

eşəyi dışıyla yox işiyələ tanı. (**dışıyla**: dışından. görkəmindən)

əsgı toprağa, iyi tuxum əkərsin, buyruq olsa göğəribdə görərsin. (**buyruq**: qismət)

əsil aynamaz, aynasada çürüməz. (**aynamaz**: dəğişməz)

əşimin qurduğu başa, anamın qurduğu daşa.

eşinə eşinə çıxar başıma

eşitməz qulağ, baş ağrıdar

eşitmirsə söz, biri birindən, heç olmasın o yerli dibinden

eşmələrdən keşməli. (**eşmə**: kələk).

eşq yolun könülləb, gələn varmı yaranlar. (**könülləb**: könüllü)

eşqin tam çağı çalınmaz. (**çalınmaz**: elan olmaz)

eşqində kuyən, ocaqda küləm. (**kuyən**: yanan)

əsrikmədən savırsa devranın, nisgillə qucar qara toprağın. (**əsrikmədən savırsa devranın**: kef aparmadan günün keçirən).

eşşək olub, at minməkdən, başlı olub eşşək min. (**başlı**: uslu. ağıllı)

eşşəyin satıb palan ala.

etdiyin bulsun demişlər. {öz əməyinə (əməlinə) tutulsun}. (öz işinin sonucun toplasın).

ətək öpməklə ağız aşınmaz. (**aşınmaz**: əğrilməz)

ətlə dırnaq ayrılmaz.

ev gərəyi, məcidə girməz.

ev satan bir il varlı, ev alan bir il boşlu olar

ev üstünə ev qurma

ev yengəsiz, yol döngəsiz olmaz. (**yengə**: arvad xəyləyi. bir evdə qalan, bir evə düşüb qalan, oturan, anut bulunan qız, xanım). (**anut**: hazır)

evdəki bizov öküz olmaz ( eşiye çıxmalıdır)

evə gərək olan, məqidə qorut. (**qorut**: həram)

evi şüşədən olan, özgələrə daş atmaz.

evizə eşiyiz qutluq olsun.

evlənmədən dörd göz ol, evəndinsə tək göz.

evlənməklə boşanma bir dinqanın iki üzü. (**dinqa**: dəmirsi pul. qara pul).

evlər var düğünsüz, ev yoxdu ölümüsüz

evlilik, deyişməklə sevişmək

evrən bir ev, hərkəs gələr sırayla. (evrən: dünya)

evrən bir xandır, hərkəs sırayla gəlir, qalırda keçir. (xan <> kan. gen. sərik. işləmək üçün açıq, çonğ, böyük tikinti).

evrən qancıq (cəfakar), can alıcı, oynadan əri, hər kim ilə sürməmiş  
evrəni su bassada , papiyin umurunda deyil. (papiyin: örədəyin ) .( evrəni: dünyani). (gəvşəyin :  
təmbəlin)

evrənin ən yayqın kəsəlliyi mutluluğu aramaqdır, ən yayqın kəmliyi, mutluluğu seçəməmək.  
(kəsəlliyi : xəsdəliyi). (kəmliyi: qusuru)

eyku sözlər güvəndirir, gözəl düşüncə dərinlədir, könül ilə verilməkdən sevinc doğur.  
əzan çəkər, namaz qılmaz, arvad alar kəbin salmaz.

əzik vardı duz saxlar, əzik vardı buz saxlar

əzizim ordubada, bu gedər ordubada, qoşunun ordubaşı, heçin verməz ordu bada.

əzizim, sərin eylər, yel əsər sərin eylər, şit söyləş, şit gülünc, dostluğunu sərin eylər.

əzizinəm dedin yaxşı, pisdə gördün dedin yaxşı, duz yeyib, dadın dandın, acı yedə deyim  
yaxşı.

əziziyyəm balqabağı, yemişəm balqabağı, yaşı aşırısa qırxdan ötə, açılar dalbaqağı

əziziyyəm dil açar, bərk toprağı bel açar, topraq sənin dil başqa, körpə dilin kim açar.

əziziyyəm dil açar, bərk toprağı bel açar, topraq sənin dil sənin, cocuq dilin, dil açar.

əziziyyəm dilim dilim, kəs qarpızı dilim dilim, əlçəkmərəm dilimdən, doğranırsam dilim dilim.

əziziyyəm dilim dilim, kəs qarpızı dilim dilim, əlçəkmərəm dilimdən, kəssələr dilim, dilim.

əziziyyəm gey tülüt , genin geymə, gey dürüt (ətək geyib dar dürüt), yazıq oğlan neyləsin,  
tənin darut, göt tülüt. (tülüt : tül: tor parça, toxuntu).(dürüüt: darut. dürtmə,  
soxaraq, güclə geyilən geyim)

fəlsəfə bilgilərdən oluşur, tarix olaylardan. hər kimin dünya görüşünə görə fəlsəfə donu  
biçilir.

fırtına əkən dolusun görər.

fırtına əkən, dolusuna qatlanar.

gec çalınan düdükdən oyanatmamış kimsəni.

gec yetişmək, tabutda yetişməkdən yeğ.

gecə qurtdan demə, qulağı çıxar

gecələr yoxdu yuxum, ya yanım dasan, ya yadımda.

gecəni gündüzü sənsiz tikirəm birbirinə , baxa bilmir aya sənsiz gecələr birdə gözüm.

geçi can hayında, qəssab yağ izində.

geçi can hayında, qəssab yağ izində.( **hayında**: vayında. qayında. dərdində). (**izində**: peşində.  
dalında).

gedəni boşla, yarını yoxla. (**yoxla**. düşün).

gedəni boşla, yarını yoxla.

gedənin yerinə birisin al. (arvad getdisə, öbürtün al)

gedər ağlaram, qalır yaqlaram.

gedibdə gəlməmək, gəlibdə bulmamaq var.

gedmək var ölüm dən yaman.

gəl dedim, gir demədimki, ol dedim, dur demədimki.

gəl gəl ey güllü çirağım, aç yüzün yaşqan (yəmşək. örpək) götür, bir keçitlik bu igitlik, dünya  
beş gündürötür, padşahsan mən gədəni beylə qınlıqdan qutar, aydayur  
(deyir) misgin qılıc, sonqun səni ahım tutar. (misgin qılıc).

gələli ağları dun, hammı gülər, ele gedki, gedeli ağlayalar. (doğum ölüm)

gələn ağam, gedən paşam.

gələn olsa könülləb (könüllü), çətin olmaz yol sürmək.

gələn qovulmaz, doğulan boğulmaz.

gələn yeriz dönəməz olsun, girən yeriz qalar olsun. (gəlin kürəkənə deyil)

gələnə qardaş, gedənə yoldaş. (iyimsər kişi). (**iyimsər**: xoşbin).

gələni xoş tut, quru üzlə qarşama. (**qarşama**: qarşılıqlı)

gələrin, gedəri var, sakın.

gəlin ağa bürüner ər evinədək, gəlin ağa bürüñər gor evinədək.

gəlin ağdonla girib, ağdonla çıxar.

gəlin çiçək hərnə demiş gerçək, qaynana ilan, hərnə demiş yalan.

gəlin çiçək, hər dediyi gerçək, qaynana ilan, hər dediyi yalan.

gəlin gedər yerinə, qalan qızlar evinə.

gəlin köçəndə atasına demiş, ağlarımda gedərimdə demiş.

gəlinin dini yox qaynananın imanı.

gəlinliyi bal demə, urəgi yaxmaz demə

gəlsə uma düşürqil, dinsin onun aruqluğ. (**aruqluğ**: yorqunluq). (qonaq gəlsə, yerləşdir onu, yorqunluğu gidərsin).

gəmiksiz dil, gəmik qırar.

gəmsiz ata, ölümü yak. (**yak**: yaxın)

gen don opramaz, gəngəşli iş arxamaz. (**opramaz**: əpriməz). (**arxamaz**: arxaya qalmaz).

gen ürəkli igidlər, uca başlı qocalar.

gənc olan, dinc olur.

gəncdən ölüm uzaq olsun, qocadan yoxsulluq.

gəncliginə dəğər verməyən, qocalıqda cayılır. (**cayılmak**. zay olmaq. hədər olmaq)

gənclik ardı, qocalıq yatır. (evrən belə gedməz)

gənclik başa bir kərəm gəlir.

gənclik güvən qaynağıdır.

gənclik yaşam çıçayı.

genlikden qocalığa can saxla, varlılıqdan yoxsulluğa mal

gənclikdir, sağlıqdır, dəğərləri olsada, itən geyin bəllənir. (**geyin**: sonra)

gəncliqdə ölüm, qocalıqda yoxsulluq güc.

gəncliyə güvənmə, igitligə dayanma.

gəncliyin dəğəri bilinsə, qocalığın azarı azalar.

gəngəşə gir qıṣılma. (**gəngəşə**: məsləhətə)

gəngəşli aş dadlı olar. (**gəngəşli**: bilgəliklə olunan)

gəngəşli bilik utraşur, gəngəssiz bilik oprAŞur. (**utraşur**: uzlaşır. davamlı olur). (**oprAŞur**: öprəşür).

əprişir. işdən düşür). (gəngəşli bilik, uzlaşır, gəngəssizin öprəşur).

gəpi kəvləsən, gəp çıxar. (**gəpi**: sözü). (**gəp**: söz). (**kəvləsən**: qazsan. içləsən). (sözü qurtlaşan qurd çıxar)

gər inanırsan onun birliyinə, yaxşılıq ed yaknunun körlüğünə.(**yaknunun**: iblisin).(**körlüğünə**:  
**körlüğünə**)

gerçək gəlincə, yalan qaçar. (**gəlincə**: bəlirincə. bilinincə. ortaya çıxınca).

gerçək odda yanmaz, suda batmaz.

gerçəyə ölüm yox.

gərək dediyimiz, aldanmağın bir başqa biçimidi. (**biçimidi**: formasıdır).

gərəklik yalquya hər iş öğrədər. (**gərəklik**: zərurət). (**yalquya**: insana)

gərəklini bilməyən, gərəksizin nə bilər.

gəvəzənin işi qalar, astanın işi qalmaz. (**gəvəzənin**: ağızı laqnın). (**astanın**: yavaşın)

gəvşək aş başında, çalışqan iş başında

gəvşək gecə yatanmaz, irtin duranmaz. (**gəvşək**: təmbəl) . (**irtin**: sabah)

gəvşəyə çalış desən başı ağrırar

gəvşəyin baxdı bağlı olar. (**gəvşəyin**: tənbəlin)

gəvşəyin işi bitməz, yaz gəlsə qışı bitməz. (**gəvşəyin** : təmbəlin)

geyik qındığı, yıbar qoxar. (**qındığı**: göbəyi).(**yıbar**: ətir) (ceyran göbəyi ətir qoxar).

gəzdim cihani nə oğrunu tox gördüm nə doğrunu ac

gəzəgən ayaq daşa dəğmiş, gəzəgən tülkü tələyə.

gəzən kişi, sevdiyin tapar.

gəzən qurd ac qalmaz.

gəzəyən ayağa daş dəğər.

gizləb tutsan sevinci, azraş günü bəlgürür, başlı (yaralı) gözü bağlama, yaşı axar savruğur.

(azraş: azraq). (axar savruğur: axar gedər)

gizlədir öz kəndini kəndindən, bu nasıl yılıq, yalıq adlanmış. (yılıq: heyvan). (yalıq: insan)

göləm deyə köpürüsən, içində bir balıq yox.

gopçunun, xoruzuda banlar. (gopçunun: şışirdənin)

gor içrə ilanla yaman batsa yeğ!. burutlar arın çevrədən çıxsa yeğ. (yeğ: iyidir). (burutlar: arısmazlar. mundarlar. nəcislər).

gordan gələn mən, savın yetirən o. (savın: xəbərin). (yalan palan danışır)

gördüklərin unudda, çəkdiklərin unutma

gördüm dedin tutuldun, görmədim dedin qutuldun

görən oldu, duyan oldu küyən yok. (küyən: yanın. rəhm edən)

görməmişdən borc alma.

görməmişin yetməyi yaman.

görmüş keçirmiş, qonmuş köçünmüş, qoymuş qopunmuş. (sınaqlı, təcrübəli olana deyilir)

görünen köyə qılavuzsuz, görünən dağa qılavuzlu ged.

götü dəlik qab su saxlamaz

götvərənlığın adı pisdi, əl coxalmasın. (bayqal: bayağı)

göy ağlamayınca yer gülməz.

göy ağlayar, yer gülər. (ağlayar: yaş tökər)

göy dəmir geri durmaz. ( qara dəmir kəsib gedər. sözündə qara dəmir kimi dur).

göy girsin qızıl çıxsın. {(**göy**: qara dəmir. göy dəmir). (**qızıl**: qanlı)}. {ağ girsin, al qızıl çıxsın). (**ağ**: parıldıyan. qılınç)}. (sözündən dönsən, bu köz ( od) söksün gözün).

göyçək çiçək, hər kimsənin öz sevgisi.

göyçək üzlər paslı könül götürür, göyçək könül paslı üzük götürməz. (**üzük** : surat)

göydə bulut hörlənər, yerdə itlər hürlənər. (**hörlənər**: hörülüb gedmək)

göydə doğulan kimsə yok, yerdə doğulub yüksələnlər var

göydən düşüb, gölə enmiş. (lap yerinə düşmüş nərsə).

göyə suvsə, üzə düşər. (**suvsa**: su atsa. tüpürsə)

göz əllə gör, qulaqdan al ağızla ver.

göz gördüğün istər. (**istər**: bəyənər)

göz gördüyün danamaz.

göz görəni dil desə, baş açar

göz görmək üçün, qulaq eşitmək üçün, us bilmək üçün. (**us**: ağıl)

göz görsə ürək coşar (qopar) , qulaq duysa ürək duyar.

göz görünçə, qulağ inanınca, baş dönər.

göz iki olur, dış göz, iç göz, dış, üzə baxır, iç içə

göz ürəgin güzgüsüdür.

göz üsdə qaş olar. (olacağa çara yox)

göz yaşı, yaşama bəzək olmaz.

göz, giz saxlamaz (**giz**: sırr)

gözdə olan gözəl olar. (gözdə olan seçik olar). (**gözdə olan**: göz tutmuş olan)

gözdən gedən könüldən gedər.

gözdən iraq xanıda söyərlər.

gözdən olan, könüldən olar. (**olan**: gedən). (**olar**: gedər).

gözdən yaş silinsin, ürəkdən pas.

gözdən yaş, buzdan su damar. (damar: sarğızar. süzərək axar)

gözə yasaq olmaz. .-gözəl işli əlləriz, söylər sözlü dilləriz. (**işli**: incə. bacarıqlı). (**alqış**)

gözə yasaq yoxdu -gəl bir zərrəcik seyr et, **gözə olmaz yasaq**.

gözəldə bir, çirkində bir sevənə

gözələ nə yaraşmaz.

gözəllər çox iş edərlər, soyub soyub dərviş edərlər.

gözəllərin yazısı, çirkin olur . (**yazısı**: talehi)

gözəllik baxanın gözündən olar

gözəlliklə pulun, öz sözü var, danılmaz.

gözəlliklər doğulmuşdur sevgidən, sevgiyə yaratılan gözəldir.

gözəlliyyin yeri var, göyçək yeri yerin tap. (**yeri** :davran)

gözləyin gözün toruna düşməyin

gözü toxun, göylü tox.

gözü yırtıq üzü sırtıq.

gözün açıq ikən yaraqlan özün, ki sində qarınca yeyəcək gözün. (**sində**: qəbirdə)

gözün gördüğünü əlin ilə ört.

gözünə çöp düşsə, evrən (dünya) gözündən düşər.

güc aldan girsə, doğru tünlükdən çıxar. (**aldan**: öndən) (**tünlükdən**: bacadan. düdkeşdən)

güc aldan girsə, düz ardan çıxar. (**aldan**: öndən). (**ardan**: geridən).

güc olur nisgili, sevgiyə qatmaq

gücənsədə biləyin, qacınsada diləyin, təlimsədə biligin, dönər dərman, bitməz suyu bu

gölün.(nə cürə tutsan bu dünya keçib bitəcək). (**təlimsədə**: çoxalsada). (**dərman**:

**dəğirman**).

gücü yetməyən, sına batar. (**sına**: qəbirə). (gücü yetməyən, yerə batar).

gül açılırsa qoxar.

gül gözlədim tikan dəğdim, boş yerinə ürək əkdirim.

gül solar, tikən qalar

gül tikənsiz, dərə ilansız olmaz

gül tikənsiz, el sözsüz olmaz.

gül yaxşıdır, öz kolunda.

güldürən dil var, küydürəndə. (küydürəndə: yaxanda. yandıranda)

gülən üzə, gülər yaz.

güllər bir bir açar

gülmək, görənin gözün işıqlandırar, duyanın könlün açar.

gülsə kişi üzüñə, görklük üzün görüngül, yavlaq gizir dilivni, uyqu sözlər diləngil. (**görklük**: xoş). (**yavlaq gizir dilivni**: kötü dilivi gizlət). (**uyqu**: yaxçı)

gülü sən unutma , tikən gülün yanında .

gülün dal qabağı gül olar

gümanlar sevgini boğar. (**gümanlar**: quşqular. şəggələr)

gümüş başa çıxsa, altın ayağda qalır. (gümüş günə çıxsa, altın tündə qalır). {özünə ( içinə) , dəğərinə baxmıyaraq, gözə soxulan, başa çıxarılan hər bir nərsə, başqların, çox dəğərlik olsa belə, geridə, kölgədə bıraxır}.

gümüş gündə, altın kölgədə qalmış. (iyilər yatmış, kötülər qalxmış)

gümüş günə vursa, altın ayağıyla gəlir.

gün ağarkən, qalxanlar, gün batarkən yatanlar. (**ağarkən**: çıxarkən). (ışıqsızlı. bərqsizlik)

gün dönürsə, ay çıخار, yarım dönsə, can çıخار. (**dönürsə**: batırsa)

gün görməmiş, gün görəndə çirağ yandırar.

gün işin günündə gör!

gün yapışdırır, günü yaxışdırır. (**yapışdırır**: yumşatır)

gündə gedmə, gündə gedsən yerə sapır salırlar, ildə gedsən ayda gedsən ayağ altına qalı salırlar. (**sapır**: həsir)

gündə irük yox, bəydə qayıq yox. (gündə yarıq yox, bəydə xəta yox).

gündə yərük yox, bəydə qayıq yox. (**yərük**: yaruq. çat). (**qayıq**: xəta, xilaf)

gündəliyin ötüşü, hər günüvün öz işi.

gündüz gedər yar yar edməyə, gecə gələr yerimizi dar edməyə. (kefi özü çəkir, ağrısın biza çəkdirir)

günə baxsan göz qamar, araq içsən göz axar. (**qamar**: qamaşar). (**axar**: xumarlanar. süzər)

günəş yarasaya çirkin gözükür.

güneş yarasaya çirkin gözükür. (**yarasaya**: xuffaş)

günəşlikdə yağış yağsa, qurd doğur.

günlərin adı var, yemişlərin dadı.

günlərin itirən, tam yaşamın batırar.

günlərin ötüşü var, sözlərin bitisi yok.

günü günə satan, sonda əli boş qalar.

günün ölsə kağızda qalsın, özün ölsən elində qalsın. (bacardıqca yaz) (**günün ölsə**: çağın bitsə.

bəxdin yatsa)

gününən kürk dəğışən.

gününün gönü qat gərək. (dözümü çox ola)

gününün günü yansın.

günüz doğur olsun, üzüzə uğur olsun.

gurla çatla, yağmasanda yağma. (**çatla**: patla)

gurlayaraq gələn düşmandan, kötüdür gülə gülə gələn düşman. (**kötüdür**: pisdir. yamandır.)

gurulda, ama yağma.

güdügü üç dənə davar, ıslığı dağları tutar. (**ıslığı** : fişqası)

güdügü üç dənə davar, ıslığı dağları tutar. (**ıslığı**: fişqası)

güvəncli olsun qılavuz, doğru yoldan azmayavuz.

gübəndiyi dağlara qar yağmaq. (ası, uyar, fayda güdülən nərsədən, istədiyin alamamaq).

güzgütə bax bəzən, adamlara bax düzəl.

ha düz olsa, orağcan əğrısı var.

haçadan huçadan biridə çıxdı bacadan.

hamı baxda baxar, baxd heç kəsə.

hamı əkdikin dərər. (kim nə əkib elə onu yiğacaq)

hamı gedər uğruna, biz gedərik uçruna. (**uçruna**: uçruma)

hamı öz işin oxusa, çətinlik qalxar. (**oxusa**: bilsə)

hamı saraydan çıxıb sinə gedir, görmədim bir kimsəkim sindən vara saraya. (**sinə**:

qəbrə).(**sindən**: qəbiridən)

hamı süpürgəylə qalxitb, sapiyla enib. (**sapiyla**: dəstəsilə)

hamını dirilər yaxalar, bizi ölülər. (ölülərin ruhları tutar)

hamını oğru san, malın oğrudan sakasın (qoruyasın) .

haq yardımından (cəzasından) qaçan, yarqıya düşər. (**yarqıya**: məhkəmiyə)

harda aş orda baş

hardan gəlirsən – bülbül qalasından, niyə başın qanlıdır – dilim qadasından. (**qadasından**:

bəlasından)

hay gününü görməyən, vay gününə inanmaz, vay gününü görməyən, hay gününə inanmaz.

(**hay**: şən)

hay gününü günləyən, vay gününü izləməz. {özün iyi düşünən, pislikləri geridə qoyur  
(biraxır)}.

hay hayatı geçmiş, vay hayatı qalmış.

hay hayına oynamır, vay hayatı ağlamır. (hay hayında oynamaz, vay hayatı ağlamaz).

hayın gördün, hayatı gör.

heç bir işi quramaz, xeyrə şerrə yaramaz.

heç kimsəyə qurdun üzü ağ olmaz

heç nədənsə torlağı yeğ. (**torlağı**: sərçə)

heçbir nəyi küçümsəmə.

həkimin uşağı xəstə olər

həmməşə utan! gələr günüki ütülər.

hər açılmaz qapının var haçarı

hər ağaç daşlama, ras gələni dişləmə. (**ras gələni**: tuş gələni)

hər axşamın gecəsi, hər gecənin danı var.

hər bacıya əliv salma, birində cayan var, birində ilan olur. (**cayan**: əğərəb)

hər bir evin vardi giriş çıxışı yalnız sindir giriş vardi çıxışı (dönüş) yox.

hər bir işin öz kişisi. (**kişisi**: öz adamı)

hər boyayı boyadı, qaldı findiq boyası. (önəmsiz nərsələrlə uğraşmaq).

hər çiçeyin öz qoxusu

hər dönəmin kişi olma, hər dönəm kişi ol.

hər elin çıxarı seçdiyi baylıq . (**baylıq**: devlət)

hər elin simgəsi dilidi.

hər enişin bir yoxusu var.

hər ilqarsız yar olmaz, ətəyi kəssən dar olmaz. (**ilqarsız**: bəfəsiz).

hər işin, uğru yaxşıdır, toy gəlşığı bağşıdır. (**bağşıdır**: aşiqdır)

hər kəs kimi yaşama! heçkəs olmaq hərkəsliyə güc basar.

hər kəsin arşinına bez verilməz.

hər kəsin öz arşını, hər arşının öz ölçüsü (var)

hər kim özünə görə don biçər.

hər kimi oğru san, ta malın oğrudan sakın salasın. (**sakın salasın**: gizli saxlayasın).

hər kimin bir kəmi var. (**kəmi**: azlığı)

hər könlün bir öyküsü! (**öyküsü**: nağılı)

hər nə əkərsən, onu biçərsən, hər nə əğirsən, onu çitərsən. (**çitərsən**: toxursan. tikərsən.)

hər nə gedir tərsinə, dünya dönür pisinə.

hər nə gözün ona yol çəkir, ösüb böyür çevrevi çəpir. (**çəpir**: çəperir. çulqalır) . (**ösüb böyür** : bitib böyür) . (hər nəyə anqıra, mat qalsan, özüvü gözüvü içivi alır)

hər nə oldu özümə oldu, külü güzümə oldu.

hər nə salarsan aşına, gələr çıxar qaşığına

hər öldürən qatil olmaz, hər ölü suçsuz olmaz (qapalı, fanatik baxış, fəlsəfə).

hər paylayan altun iməs. (**iməs**: degil. dögül)

hər qapıdan yeyən, bir qapıda doymaz.

hər söz hər qulağa keçmir, hər qulağ, hər sözü eşitmır.

hər tarladan bir taxıl, hər başdan bir ağıl.

hər yarığı düzəlmüşdi, qalmışdı saqqal darağı.

hərədən bir tük kosuya bir səqqəl olar.

hərkəsi kəndinə yosma. (**yosmaq**: ölçmək. qiyaslamaq. (bir nesneyi diğərinə bənzətmək və böyləcə verilən hükmü).

hərkimə kəndi açısı. (**açısı**: nəzəri)

hərnə əksən soyuna çəkər.

hərnəyin sonu güc olur.

heyvan ölsün əti qalsın, kişi ölsün izi qalsın.

heyvan qılvası üzündədir işində, kişi qılavsı harasıda, bəlirməz. (**qılva**: kələk)

heyvanı qırmacla, kişini, dillə öğrətərlər. (qırmac: qamçı).

hiçbir nəyi küçümsəmə. (**küçümsəmə**: kiçik sayma. təhqir edmə)

hündür düğünün sağağı boş olar. (**sağağı**: sünbüülü)

hünərli iğid ölməz.

hürən itin sözü var, iki əlin sesi var

iç yanırsa ağlamaz göz yox olar

içmək çəkmək, iğnəylə quyu qazmaq.

içsən iç, usuvu içmə.

igid başı qanlı olur

igid əmək itirməz. (adam nankor olmaz, duz itirməz)

igid igidə baxıb için yiğar. (**icin yiğar**: içində çəki düzən verər. )

igid olər, ad qalır, mal ölsə nal qalar. {yalınqu oğlu yoxazır, iyi ad qalır. (**yalınqu oğlu**: ər oğlu. bəni adəm)}

igid olub işliyən, qocaldıqda dişliyər .

igirmidə tay minən, qırxında at minəməz. (**tay**: üç yaşında olan at yavrusu)

igitlikdə açıq tut əlin, tov gedər səndən, devran əylənməz. (**açıq tut əlin** : əli açıq ol). (**tov**: güc)

iğnə güdən, dəvədə usdar (**usdar**: üzlər. tuşlar. raslar).

iğnə yataxda gizlənməz . (iğnəylə çuval kimi).

iğnəleyini çuvalduzla. (bir pislik edənə, onun ed)

iki arvadlı ev, baş alıb gedər

iki ayaq bir taya, iki qarğız bir qoltuğa sığışmaz

iki nən , arınar əriməkdən - **biri kişi. biri qızıl.** (arınar: arıtları). (nən: nəng. şey).

iki yaxın dış olsa, yaxınları dışlanır. (dışlanır: dış olur. yad olur. yadlanır) .

iki yol, biri çilə dolu, biri umutlar yolu. (çilə: ağrı. dərd)

ikisi dördən ağırsa, altısı lap ağır olar.

il sözü birinci gün qurulur, gün sözü irtin. (irtin: sabahın)

ilağ hər kimsədən kim istədim, ok çoğa gördüm, kimi kim ilgasız dünyada gördüm, ilgasız gördüm. (çoğa: cəfa). (ok: elə). (ilağ: vəfa). (vəfa hər kimsədən kim istədim, ondan cəfa gördüm, kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm).

ilan başın kiçikkən əz.

ilan qoğan ilan tutandan çox olur

ilan uzunluğun görməz, tosbağa yastılığın. (yastılığın: yapıqlığın).( sənin kim olduğunu özgələrdən sor)

ilanla it belə, barışa bilir!!!.

ilcadan çıxanın əri olasan, yoldan gələnin arvadı. (ilcadan: hamamdan)

ilciya hamama tərləyər.(ilciya: hamama)

ilərləyən yol alır.

ilgin olanın sevgili cananı çətəndir. (çətəndir: vətəndir). (ilgin: arif)

ilim qazanmaq, daş gəmirmək.

ilim, usun qaynağıdır. (**usun**: ağlin)

ilin sonun bayramla, görən işi sınaqla. (**bayramla**: bayram tut). (**sınaqla**: ölçüb biç).

ılıya ılıya yaz gəlir, soğuya soğuya qış. (**ılıya**: ilığlaşa)

ilk görüş, ilk yaz, aç pencərəni, günəşə yaz. {pencərəni açıb, günəşdə yaz (uzan) .(günəş önündə uzan)}

ilk sevgi, savulmuş uşaqlıq kimidir, seçilmədən gəlib, keçir, gedir

ilkin başdan, nə umursan ürək daşdan. (**ilkin başdan**: əzəl başdan).

ilkin evin, **sonra çölü**

ilkin iş, sonra dış.

ilkin oylan, sonra söylən. (**oylan**: düşün)

imansız ürək sinədə yükdür. (**sinədə** : köksüdə).

inanc beyni kehəldər, işi gecəldər, başı gicəldər, huşu koraldar.

inanc bitən yerdə, üməd qırılır.

inanc qılsan yoxluğa, dəğər tapar varlığın.

inanclar, düşüncəni qayırır (**qayırır**: aldadır).

inancların özüvə saxla, adamlığın hamiya göstər

inanlığın duyqulardan güc bassın.

inanma, aldanma, utanma.

inanmadın varlığa, dananmadın yoxluğu

inanmaqla güvəncə, yoxdu yazı yox pozu

incə ələyib sıx toxumaq. (arından arıya incələyib qoşmaq). (**ələyib**: əğirib, açıb)

inciğin aşından tük çıxar. (**inciç**: bir şeyi çok incələyən, incədən incəyə hesab edən, dərin düşünən).

incir yaprağı, dəvə dabanı. (**dəvə dabanı**: yekə, qat)

indi səni isladıb çırparam. (keçə yapmada böylə olunurki bərkisin. qırıqları, telləri birbiri nə keçə keçə, keçə olur). (səni güclə, kötüklə başa salaram).

indidən belə alışın yansan, tez kül olarsan.

inək göz vurmasa, kəl atılmaz.

ingilli it boğulmaz. (ingilli it qurd ağızıyla boğulmaz). (**ingil**: heyvanları qurd boğmasından qorumaq üçü iti bizli həlqə).

ingilli it qurd ağızıyla boğulmaz. (**ingil**: heyvanları qurd boğmasından qorumaq üçü iti bizli həlqə).

ip birləşir hörgün olar. (**hörgün**: eşmə ip)

ip doğanaqdan, ölüm olmaqdan keçir

ipin uzunu yaxşı, sözün qıssası.

ipin uzunu, sözün qıssası (dilin qıssası).

iri aşığın iri sümüyü olar.

irkil olan erkən çatar barçağa. (**irkıl** : iradəli). (**barçağa**: mənzilə).

irtə yasda, urta toyda yeyər .(**irtə**: səhər) (**urta**: gecin. axşam). (səhər yasda yiyər, axşam toyda). (**deyim**)

irtin gedər naxıra, axşam gələr axıra (**irtin**: səhər)

iş başarılı, para devşirənin. (**devşirənin** yiğanın)

iş bitən deyil, gücdür bitən.

iş doğurur, işiqlar olur.

iş görənin, söz alanın.

iş sevən onar, sevməyən tozar. (**onar**: din yaşar). (**tozar**: yox olar)

işdən ayrı düşər, gəzən sözlər gəp bolsa. (**gəp bolsa**: gəvəzəlik, boş olsa)

işdən qalar, aşdan qalmaz. (**qarınpa**)

işdən qorxmaz, qışdan qorxmaz

isdər əlli isdərsə yüz yaşa, ölüm quşunun qıynağındasın. (**qıynağındasın**: qarmağındasan)

isdi aşı qaşıq tanır

işdonsuz (tumançaq) , dizi yırtığa gülmüş.

işə çağırsan varmaz, aşa çağırsan qalmaz.

işə çağırsan varmaz, aşa çağırsan qalmaz.

işi başdan düşün, geyin qıl işin. (**geyin**: sonra)

işi başlamaq başqa, başa vurmaq başqa.

işi bilənə tapışır.

işi kovlaşan, iş çıxar. (**kovlaşan**: qurtdasan)

işi olmayan iş çıxarar. (**iş çıxarar**: iş açar. çətinlik yaradar)

işin dənəyən yağa batdı, gücü yetməyən yava batdı.

işin iyi əşin iyi, ne işin var yas evinde, çıx çıx oyna gir gir oyna .

işin kötü əşin kötü, ne işin var düğündə, evinə gir gir ağla , çıx çıx ağla .

işin sözdən, qurqların qorxulardan zor olsun.

ışıq bahalandı korun nəyinə.

ışıq sönməzdən ön, daha parlaq yanar.

ısracaq it dişini göstərməz. (**ısracaq**: qapacaq)

islandım qurudum, yel mənə neylər, ələndim bəlləndim, el mənə neylər.

ıslaq ağaç əğilir tez, vay qurunun halına. (**ıslaq**: sulu. yaş)

işlek dəmir pas tutmaz

işləməsən dışlik yox. (**dışlik**: yemək)

işləyən dəmir totlanmaz. (**totlanmaz**: paslanmaz)

işləyib ölümün bilən, gündən payın alar.

işliyənin işi bitmiş, işləməzin günü itmiş.

işsiz, aşsız.

istək olsa heç işgil qalaz. (**istək**: iradə). (**işgil**: çətinlik. düğün)

istəksiz sevgi olmaz, sevgili olan, istəksiz olmaz

istəməyin haçarı, vermekdir.

istəməzdən sevənlər, korluqda itənlər.

istəyib sevdiyin istəyib sevmədi səni. (istəyin kimi sevərsin istəyin kimi sevilməzsən). (istəyən sevilən, istəməzdən atılmış).

istəyirsən bal çörək, al əlivə bel kürək.

istəyirsən belə, meşədə doğul, amma adam içində böyü.

istirəm onu sel aparsın, bir dolda dalından mən töküm.

istiyot tumu (tuxumu) xırda olsunda, yaxar (acıdır) .

istiyotdan acılıq, arvaddan qısqanlıq az olmaz.

it ağızı açıq qalar.

it ağızin yummağadək. (demək heç çağın)

it getdi ipilə, dəvə getdi yüküylə.

it hürə hürə it olar

it itə, itdə quyruğuna deyər.

it itilə savaşar, qurdu görcək arxalaşar

it qılığın iyəsinə sor

it ular, qapıdan qoğular.

itdən küçük, qoyundan quzu bəklənər.

itə tut deyir, ova qaç. (iki üzlülük)

itən qurda buyruq. (**itən**: azan). (**buyruq**: qismət).

itgi maldan olsun , başdan yok itgi (zərər)

iti göz, iti ox, biri görər, biri deşər.

itin axsaması gəlincək, özün karvana vurar.

itin qırışmalı eniginiyələ oynar. (**eniginiyələ**: 1.balasiylə: öz uşağıylə. 1.küçüklə. tulayla)

itlə it boğuşar , yolçuya uğur düşər. (uğur: fürsəi)

itlə oturub duran, hürəgən oli.

itli kətdə dəğənəklə gəz. (tam sərbəs, yuçut, açıq gəzmə)

itsiz sürüyə qurd dadanır.

ivəcək qancıq gözsüz incik doğurur. (**ivəcək**: tələsən)

ivək sinək sütə düşər. (**ivək**: tələsən).

ivənin işi qalar, astanın işi qalmaz. (**ivənin**: tələsənin)

ivməklə amac alınmaz, aramaqla gözəl bulunmaz.

ivməyilə iş alınmaz, aramayana gözəl tapılmaz. (**ivməyilə**: tələsməgilə)

iyi qayçı kəndi kəndini bilər.

iyi qeyçi kəndi kəndin bilər. (**bilər**: itidər)

iyidi göndər at almağa, qocanı göndər qız almağa.

iyidin gözü tox, yağıının gözü yox. (**gözü yox**: gözü götürməz)

iyilikgə, tez gec yox. (iyiliyin tez geci yox).

iyilik edib domuza at, oda bilməsə, buynuzu bilər. (**domuz**: qaban. dəgir, qədir bilməz).

iyilik kişilik.

iyiliklər unudulmasa, gileyliyə yer qalmaz

kardan qutulub kora tuşladıq. (qutulacağı olmamaq).

kasıbın əkdiyi bitməz, sikdiyi bitər .

kdin, biç.

keçəl keçələ deyər börksüz qalasan.

keçəl keçələ kəj baxar

keçələ börk yaxçı, kiçiyə toyluq. (**toyluq**: şənlik)

keçələ keçəl desən acıgar, saçlıda desən acıgar. (**acıgar**: açıqlanar)

keçən ömürdən, yanan kömürdəndir. (keçən ömürdəndi, yanan kömürdəndi).

keçənə üzülmə , gələndən qorxma. (keçənə yazıq deyilmir, keçənmiyənə yazıq demişlər).

(**üzülmə**: yaxınma. təəsuf eləmə) .(**yazıq**: heyif)

keçənləri unut qıl, olan gündə sən yaşa.

keçi sütü goramaz, oda sənə yaramaz. (**goramaz**. keçi sütündən yapılan çoban yeməyi).

keçib məndən keçim ondan, nədən qıymaq belə düşmanca davranışmaq. (**nədən qıymaq**: deyil boldağ. deyil doğru)

keçidə hizlik olmasa, təkə atılmaz. (**hizlik**: qızqınlıq)

keçinin üzünə baxıb, sütün sağallar. (üzünə baxıb: yoxlayıb)

keçir ömür yubanmadan yaşınqıl. (**yaşınqıl**: yaşılı sür)

keçiri anlangılən, qoyma keçə (ömür) ol havayı, biləsən bilməyəsəndə keçəcək .

keçmiş yaşı, olmuş qarı, savmış gülü, qalmış külü.

keçmiş tutan, gəlcək utuzar.

kəfən almamış, gorun qazdırma.

kefi kök, qarnı tox, tanrıyla işi yox.

keflinin kağızı, meyxanada oxunur.

kəl önündə kəl durar.

kəndi başın, isti aşın, dolun könlün

kəndivə buyruq yaşa. (öz ərkinlə, könlüncə yaşa).

kəsəl batmanla, dərman dariyla ölçülər.

kəsər getdi, sapıda arxasıca. (**kəsər**: kəsici arac)

kəsik başdan söz çıxmaz.

kəsilən əkmək, yenidən bütməz. (**bütməz**: bütünləşməz)

kəsilmiş quyruğun ilan unutmaz.

kəsin gözəllik kimə qalmaz. (**kəsin gözəllik**: cəmali mütləq).

kəsir daşdan oğurlar, cin kişmişdən. (siçan, oğru kişmişdən). (**kəsir**: kəsib, xırda xırda satan.

baqqal)

kətli qonaq qaytarma, deyərki, qonacaq yerim yoxdu.

kiçik amac, güdə yol.

kiçik arzular tut, çegnəyib ut!.

kiçik sevgilər bağça gülü.

kiçik uluq duruşmaz, qırğı sunqır qarışmaz. (**duruşmaz**: məhkəmə açmaz). (**qarışmaz**: qarışlaşamaz). (qırqı sunqura dayanamaz, muqavimət edəmməz).

kiçikdisə böyük, oğlandısa ulur, iqtidisə qocur. (kiçikdi böyük, oğlandı ulular, igiddə qocalar).

kiçiklər qocalar, qocalar qırılar .

kim ağrısın basdırıldı, olmazılıq dəst oldu. (**basdırıldı**: gizlətdi). (ölüm ilə dəst oldu) . {kim ağrısın basdırıldı, ölüm ilə yastırıldı (dəst oldu)} .

kim ivər, şeytanə ol uymuş durur. (**ivər**: tələsər)

kimə kim söylədim dərdim, onu dərman arar gördüm, özümdəndə bətər bir dərdə onğu avnağın buldum. (**onğu** : onu). (**avnağın**: (< **av**). mübtəla) (kimə kim, dərdimi izhar qıldım, istəyib dərman, özümdən həm bətər bir dərdə mübtəla gördüm.)

kimidin unut, kim olduğun unutma.

kimsələrə bibisi, kimsələrə xalası, bibisini burax xalasına bax. (mənsur xanlu)

kin boğulsa, sevinc doğar.

kinli yerdən sevinc köçər

kiri kir açar, sirri sir.

kişi çığ süt əmmiş, güvənc olmaz, qapında qolçu, qulluqdan sakın. (**qolçu**: qulluqçu)

kişi doslarından azar.

kişi durmadan işdə, yaşam böylə işdə

kişi duyuları öldüyü günölər. (duyuları: xiyalları)

kişi harda varsa yaraqlı gərək. (**kişi**: adam)

kişi işdə sınanır. (**sınanır**: dənənir)

kişi işin alıqlama (özgənin işin, qılığın, lağa qoymaq. təhqir edmə).

kişi kimliyin söz açar

kişi nərsəyiki yansılar, gələr günü, özü ona sancılar.

kişi oxşarı, işləyən sözüdür. (**oxşarı**: sılaması. sıylaması. təmcidi)

kişi qolasa, tarı bolasar. (**qolasa**: işləsə). (**bolasar**: bolladar. bərəkət verər)

kişi qundağa qonduqda girən xuy, salacada çıxar adlımdı bu. (**salacada**: üstündə ölü yuvulan daş üsdə uzadılanda). (**adlımdı**: məşhurdu).

kişi qundağa qonduqda girən xuy, salacada çıxar məşhurdu bu. (**salacada**: ölü yuma daşında).

kişi qursuz qalmaqdansa, kor qalası. (**qursuz**: yoldaşsız) .

kişi seldir, arvad göl.

kişi uşağı iti olsun, evi kiçiyin kiçik oğlu olmasın. (**kişi**: adam)

kişi varki yoldaşın inandırır, özü inanmayıır. (**kişi** : adam).(**yoldaşın**: arvadın)

kişi yaşadıqca qocalmaz, yaşamadıqca qocalır. (**kişi**: adam)

kişi yiye qarnı tox ola, yaraşır gözü yuxulu ola.

kişidən kişiye uğur ulaşır. (**uğur**: xeyir)

kişiki gözlədi dirilik yatın, gərəkki oxşaya yad oba itin. (**yatın**: yolun).

kişiki yavızlıqdan qaça, gərəkki iyi fala ağızın aça.

kişilik içdə yatır, dışa yad qalır. (tanrıya inansanda görkəzəməsən) .

kişilik nə erkəyə baxar nə dişiyə

kişini baş aparsın, qulaq yox.

kişini qəm, dəmiri nəm yeyər.

kişinin ağı qarası içindədir, heyvanının üzündə. (**kişinin**: insanın)

kişinin çıçayı dildir, sözdür, işdir.

kişinin kötüsü iyilikdən bilməz, qursaqsıza öğüt versən götürməz

kişinin söyləməzindən, suyun şarlamazından qorx. (**kişinin**: insanın)

kişioğlu (bəni adəm) çevrəsində duyan sözlər etgisində oluşuda pozuşa bilir!

kişiyə kişilik gərək, qadına bəzək.

kitri yox, gönlü xoş. (**kitri: kədəri** )

köçmədən önce qonşuvu öğren. (öğrən: tanı)

kölə olduğun bilib inansa biri, özgədən güdər qutulmağını.

kölgə işığa bağlıq, ölürsə işiq, ölürdə varlıq. (**bağlıq**: bağlı).

kölgəm mənə yoldaşdı, qarına gedən qardaşdı.

kömək duran el obaya, sevgilə baxan gözə aşiqəm.

kömürçü üzü qara (olar).

könlü avutan, derdi uyutan.(**avutan**: təsgin verici)

könlü versəndə birinə, könlündəkin vermə.

könlüm mənə yoldaşdı, qarına gedən qadaşdı.

könlün çəkəri hər necədur qoy elə olsun. (**çəkəri**: istəyi, iştıyaqi, meyli, təməyülü)

könül birliyi, iç birliyi. (çox sıxi işbirliyi).

könül duyar könül bəyənər

könül duyduğun saxlır, saxladığın duymur.

könül endirən başalır (ucalır), baş endirən basalır (basılır). (**könül endirən**: könül alan)

könül gedər başı çəkər, baş gedər, ayağı, göz gedər, qulağı (çəkər).

könül geniş dilək böyük.

könül kilit, dil açar.

könül könüldən su içər. (sevgi iki başlı, dəgirman iki daşlı gərək)

könül sevgi ilə çalışır, qulaq övgülərlə yarışır

könül sevini sevir, qulaq övüngü.

könül tayın (dostun) tapar, osduraq qabın.

könül var bala qonar, könül var mala.

könül verən qanmaz sözünə, qəbrin qazar özünə. (**qanmazın**: cahilin)

könül vermem derde men, ne var derdin içinde, söndürmüsem, odu men, kül qorçağın (**közlərin**)  
içinde, bir yanı dağ, bir yanı bağ, bir bağbanam, bağlı bağlar içinde, ölüm adlı bir  
qonağ, köcüş qonuş peşesi, o düşübdür ardıma, men düşmerem dalica. (**qorçağın**:  
közlərin)

könül yurdu, böyük alan, çoxları var keçməz qalan (duran), ayaq üzük, baş fırlanan, ərən varsa  
basıb girsin, ərməzləri çekib gedsin. (**ayaq üzük**: ayaq gedməz, çəkinər)

könülsüz qöylərə yaramaz. (**qöy**: tanrı)

köplərdə köp minlər könül qırınlar, çalışda qur, bir ufacıq könül sən .(**köp**: çox)

kor atı minib, xanlıq savındadır. (**savındadır**: iddiası var).

kor bazara varmasun, korsuz bazar qalmasun. (malı yoxlamadan alan kimsəyə deyilir).

kor gözündən qorxmaz, keçəl başından.

kor istəməz iki gözü, biri əğri biri düzü.

kor istiyədin tutanmaz, tutduğunu bıraxmaz. (simitən, simic, dirinc olandan danışır)

kor kora cıt gözən kimi. (kor kora cıt gözən deyər)}. (qazan qazana götürün qaradır deyir!)

kor kora deyir cıt gözən, bulamac elə yax gözən. (əş durumda olanların, **birbirinin ələ salması**)

kor koru tapar, su çuxuru.

kor öküz kəndi gedər qəssaba

kor qoyun gecə otlar. (kora hərnə kor gəlir)

korların bəyi təpə göz.

körpəni gündə kübəsən tülkü, tülküni gündə kübəsən gülgü. (quzu kürkünü hər gün çırparsan  
tülkü kürkünə dönər, tülkü kürkünü hər gün çırparsan gülünc olur).

korun istəyi bir göz, iki olsa nə söz. (korun bir diləyi, iki göz).

korunan çörək yeyən içdənli olmalıdır. (**içdənli**: vicdanlı)

köşəgi olmadan köpenin qayırma. (**köşəgi**: dəvə balası). (**köpenin**: çulun). (bir işi tamamlamadan  
ötəki işə əl atma, öteki işi düşünmə)

köşəyi olmadan, köpənin qayırma. (**köşəyi**: dəvə balası). (**köpənin**: çulun)

köşşək olmadan köpəyin qayırmaq. (doğmadıq cocuğa don biçmək, beşik kəsmək). { bir nərsənin gərəklərin öncədən yaraqlamaq, quraqlamaq }. (**köpəyin**: çulun) (**quraqlamaq**: hazırlamaq).

köşsən köçə qoşul, yatsan duvağı (evə) . (**köçə**: kərvana)

köşşəyi yiyesi deyən yerə bağla birdə dög qabırğasına.

kösün içi boş olsa, dinləməyi xoş gəlir. (**kösün**: < **kövsün**. təbilin)

kötək ətdən ötər, söz gəmikdən.

kötü dilli qocadan, yalın dulluq yeğ. (**qocadan**: ərdən). (**yalın dulluq**: təkinə qalmaq)

kötüksüz budaq bar verməz.

kötüyə ağıt gözdən edər, yüzsüzə öğüt sözdən edər. (**ağıt**: ağlayış. yas. matəm). (**yüzsüzə**: hayasına)

kötüysə dindirmə, iyisə can qurban.

küldən təpə olmaz.

külənin yasısı yerdə. (külə huşlu, zirəng olur)

küp qırılana dək üstündə çox üzlüklər qırılır. (**üzlük**: çanaq cinsindən topraqdan yapılma, ağız ile dibi əş (müsavi) genişliqdə, qarnı bel ve bögründən qulplu olan sırlı ve sırsız su bardağı).

kürd aşı qılsız olmaz

kürəklə bel örtülü gərək, göğüsələ üz açıq.

kürklə papaqdan adamlığa nə.

küsüklüyü yerində, köməkləş yükü çataq.

lüt, sudan qorxmaz. (**lüt:** çılpaq)

lütün yuxusuna köynək girər. (**lütün:** çılpağın)

mahnı saziylə qız naziylə.

mal canın yonqasıdır. (**yonqasıdır:** rəndəsidir)

malına qiymaz, canın qayğıran.

malıvi qoru, qonşunu oğru tutma.

malqara otlağın arar, ər tanışların.

manqutluq, dilinə elinə sayqısızlıqdır

maral ovlağı çöldür, kişi ovlağı ev.

məçid eşiyin nə yandır, nə at. (**eşiyin:** qapısın)

mən dilənçi deyilim səndən sevi dilənəm, görənə xor, gülənə alay görünəm

mən gətirrəm qısa qısa, arvad dağıdar kisə kisə.

mən qaranı basmaqdan, qara məni basdı. (borcu var mənə heç, məni boşlu çıxarıır)

mən türk balası azəri yox, azər degən ağızın belə pox.

mən yedim allah artırınsın, süfrəni açan qaldırsın.

məni nə istədiyim kimi gör, nə istədiyiz kim, olduğum kimi gör.

min usludan söz eşid, öz usunla bildiyin elə. (**us:** ağıl)

mutlu , birlik içində olan ailəyə qada yapışmaz. (**qada:** bəla)

nazlı üzə qara gözə, qırnu gözlə baxılmaz. (**qırnu:** hirsli)

nə ağız yandıran aşdır, nə baş sindıran daş.

nə aşı yarır (doyuyur) , nə daşı yarır (incidir) .

nə başın otda olsun, nə odun başda.

nə biçimdə oldun o biçikdə qopun.

nə çara olub gələn (düşən) işə, kəsilməyən əl öpülür həmişə.

ne eklik nə biçirik

nə ged kərbəlayə nədə ol hacı, məkgə qapındadır doyursan acı

nə idim dəməməli, nə olacağım dəməli.

nə ölüyə ağlar, nə diriyə gülər.

nə öp, nə dişlə. (nə iyilik ed, nə kötülük)

nə qoyarsan əngivə, cırgəsi çıxar rəngivə

nə yaqla, nə daqla. (nə öp, nə dişlə). (nə iyilik ed, nə kötülük).

nə yaptım nə yoğurdum , yasınıq kökə tapdım. (**yasınıq**: hazır)

nə yeyər, nə yedirdər.

necə itik piçaq ərsə, öz sapın yonamaz. (**ərsə**: olsa)

nədərək uca olsada dağ, bizə bir yol tapılacaq. (**nədərək**: **nəqədər**)

nədir ölmək olən bilməz, onu sor çevrədən bil sən.

o gədə atasın görməseydi, deyərdi xan balasıym

o nədir sıxılmadan sıxır, yıxılmadan yıxır. (**tapmaca**) . (**ölüm**)

oba köçər yud qalar. (**yud**: yurd)

ocaq başın sağ olsun, dövrə bərin ot olsun.

od düşürsə meşəyə, qurusu yanar, yaşı alışar.

od qıran yağmur, yol açan sellər.

od tütsüz olmaz, iyid yazılıqsız olmaz. (**tütsüz**: tüstüsüz). (**iyid**: gənc).(yazılıqsız səhvsiz)

od var yandırır, külə çöndürür, göz var dondurmur, buza çöndürür

oddan kül, küldən od törər. (bacarıqlı dədən belə avara qoduğ olar)

odu kül elər, külü od. (heç iş əlindən gəlməz)

odun imanı sudadır.

öfgəlisin yanıtma, sevişlisin söz vermə. (**yanıtma**: cəvab vermə)

oğacdan alma aşım, ya daş olur ya qaya. (**oğacdan**: əzabdan). (**aşım**: maya)

### **oğlan anası qapı arxası** (arxasından güdər)

oğlan anlar, kişi yaşar. (**oğlan** : gənc).(yaşar: başdan keçirər)

oğlan iliksiz, biliksiz. (**oğlan**: oniki ondördə ilk gənclik)

oğlan istirəm iş başara, yeməyindən göz yaşara. (**göz yaşara**: az qala boğula)

oğlan yer oyuna gedər, çoban yer qoyuna gedər. (**yer**: yeyər)

öğrənci işi çox pozar, gün gəlir ustanın ozar. (**ozar**: aşar. keçər)

ögrenmemiş götdə don durmaz. (bir iş bilməyən, ne yapacağın bilmez, gülünç duruma düşər).

ögrenməmiş götdə tuman durmaz. (nə yapacağını bilməyən, gülünç duruma düşər.)

ögrenməyə ərinmə.

ögrenməyə tez gec yox.

öğrənməyi bilməyən, çox iləri gedənməz.

ögirişmək yasanmaqdır. (**yasanmaq**: hazırlaşmaq).

ögirişməyən beyinsiz

ögirişməyən ustalaşmaz.

oğul beldən, söz dildən, iş əldən.

oğulu mən doğurdum, bırak könlün mən doğurmadım. (**bırak**: ama)

oğurluğu yağıt aya tuş gəlmış. (**yağıt aya**: ay ışığına) .(qarqış).

öküz ayağından ,bizov başı olmaq yeğ.

öküzü yeğin xar qalmas. (öküz qoşan sıxıntı çəkməz)

öküzü yorulana nə deməzlər

öküzün yemini bir dananın batmasına yatır, xanlıq düşündə görür. (**batma**: axırda heyvanlara özəl yemlik).

öküzüne gücü yetməgən çulun töbələr (**töbələr**: dövər).

ol gözəllikki yaranmış söz ilə, dura dursun könülüz durduğikən.

ol, o ki varsan.

ölçmədən kəsmə. (ilk ölç, sonra kəs)

olduğun bilməyən, olacağın biləməz.

olduğun görüb, bulduğun sevən.

olduğun kimi sevdim, sandığım kimi seviləmdim.

öldürən doğrudan, yaşadan yalan yaxçı .

ölən acımadır, görən acıyar

ölən bilməz çevrədəkin sinsidər.

ölən bilməz, görən bilər.

ölən siğırı piçaq çəkən çox olar.

ölənədək yaşayacağın adamı, yorulanadək ara.

ölənin ardından ölünməz.

ölkə dediyin düşmansız olmaz. (ölkə:vətən)

ölkə ikinci ana.

ölkədəki kök sala yalan, qırqın düşər yox orda qalan.

ölkən doğmuş anansa, yad el, ögey anan.

olki öz yarına yad, yadlarından yar olmuş, nola kim mən yarını bir gecəlik yad saya.

olmağa vətən yaxşı.(olmağa: yaşamağa)

olmamış olumdan keçər.

olmaz gəlsə başıva, danma onda əlin var.

olmazla barış, olana alış

ölmək nədir ölən bilməz çevrədəkin sinsidər

ölməyinə inanmayan diridir.

olsunki düyünlər (çətinliklər) boşalıb, düğünə (toya) dönsün

ölü düşdüyü yeri bilməz.

ölü götürü ballı, ölüm eşək narlı olar.

ölü gözündən yaş çıxarsa,xoca evindən aş çıxar.

ölü qoyun qurtdan qorxmaz.

ölüm açar bir gün yolun , keçər ərdən devir qalmaz əylənməz. (fərağı)

ölüm bayqu (müfdə), ölünməz.

ölüm boğazdan olur

ölüm dediyin, hər yolun sonu

olum ölüm bir kərəm.

olum ölüm gerçəklər. (**gerçəklər**: həqiqədilər)

ölüm qaynit (qaynaq) durar çəkşinməz, ölüm nədir heç bir ölen bilənməz. (**çəkşinməz**:  
dartınmaz).

ölüm savı yügürək olur. (**savı**: xəbəri)

ölüm, öləni tapar.

ölümdən de qızdırmağa sevinsin. (**sevinsin**: razı olsun)

ölümdən qorxarsan, evrəndə yaşama.

ölümə nədən tapılır. (**nədən**: mahana. illət).

ölümü gözləyən, gündən payın alar.

olursa uca ağacın başı, yetişdikdə yerdədir barı. (yemiş ağacı)

on tut, bir biç. (on ölç, bir biç).

on tut, bir biç. (on ölç, bir biç).

öncə tikanlı qonçayıdım, indisə ipəkli gül!.

öndə qudurub, gedme, ardından qalan olur. (**qudurub**: götürürlənib)

önə atılan bij olur, arxaya qalan gjij

onlar iki, mən bir idim, onlar vurdu, mən kiridim (**kiridim**: donub qalmaq. mat qaldım)

onlar istir səni it eliyə, özüvü vur eşşəkliyə. (umudoğlu)

onmazın oxu qıya gedər. (**qıya**: xəta)

onmazın oxu yamaca gedər. (**onmazın**: şanssızın)

onun ipinə odun yiğmaq olmaz. (güvənsiz, etibarsız biri)

ördək dönüb qaz olmaz, gəlin dönüb qız olmaz

ordunu yalan saxlar. (**ordunu**: qoşunu)

orınlı söz ox dələr. (**orınlı söz**: ölçülu söz. yerinə düşən söz. yerini tapan söz).

ortalıq qazan gec qayar. (**ortalıq**: şərīkli)

ortaq danadan, yalnız buzağı yey.

osduranın qabağında sıçarlar. (qabaqdan yeməmək. birə on eləmaq)

osduranın qabağında sıçmasan deyər götü yoxdu. (boy deyənin bunuzun qırmaq, burnun oğmaq)

osduraqlı götə arpa çörəyi qaçalaqdır. (**qaçalaqdır**: mahanadır)

osdurub önə düşdük, sıçıb dala qaldıq. (**osdurub** : şışib)

ot kökilə bitər.

ot kökündən görərər.

ot köküsdə görərər.

ota çəkilsə tüstü çıxmaz. (yoxsulun aşınmış, köhnəlmış geyimi)

ötəni, olani, çevrəni üsdələyən güclü seçimdir. güclü seçim kişiliyi yaradır.

ötənlərlə ötməgör, diriklərlə oturqlı. (**ötməgör**: qoşulub köçmə, keçmə). (**diriklərlə**: dirilərlə yaşıyanlarla.). (**oturqlı**: otur dur). (ötüb köçənlərlə, keçənlərlə sargışma, ülfət tutma, yaşamda, dirilərlə ötüş, otur).

ötər günlər külə dönür gülümüz.

ötlü daş, yerdə qalmaz, iş adamı evdə. (**ötlü**: yutlu, dəlik)

ötük ötür, köçən köçür, nə yatmışan, oyan qıl. (**ötük**: zaman)

ovmac ağzımı yandırdı, keşə bir aş olardı, kəssək başım sindirdi, keşə daş olaydı. (**ovmac**:

umac. yoğur (xəmir) əl ilə oğulub, yoğrularaq yapılan yiycək). (**keşə**: keşgə).

(**aş**: pilov. yeməklərin şahı). (**kəssək**: kössək). (dəğərli yerdən vuruleydim) .

ox çəkildikcə uzaq atılar.

oxşalığı suyun dibində gömür, başında dilə. (**oxşalığı**: ehsanı). (**başında**: üzündə) (**dibində**:

batsağında. ayağında. ətəyində. təkində)

oxu gəzlədim, araq gözəldim. (**araq**: fürsət)

oxumaz dinləməzdə bilgi yox

oymağa baş gərək. (**oymağa**: düşünməyə).

öz ağlayınca üz gülməz. (**öz**: iç)

öz aşım öz başım.

öz elini bəğənməyən, özgə elə qul olar.

öz işini bəğənmir, güdür özgə bəğənsin.

öz kökündən ayrılan köksüz qalır.

öz önündə dirəyi görmür, özgə gözdə çöp axdarır.

özgə ayağıyla duran tez düşər. (**düşər**: yixılar)

özgə yurdun gülləri, öz yurdumda kol tikan.

özgədən sənə deyən, səndən özgüyə deyər

özgədən uman, əli boş qalar

özgəni güdüb, əlindəkindən qalma.

özsevərlik sevilməyi bəkləyər, sevməyini oz bilən, sevilməyi neyləyər. (**oz**: haq. həq. töz. gerçək)

özü alır, özü kəsir, özü tikir.

özü başda, sözü daşqa. (**daşqa**: anlamsız. səfəh)

özü biçər, özü dartar.

özü duzlu , baxdı buzlu

özü əkir, özü biçir.

özü tox gözü ac.

özündən ayıq ol: özündən yelik (yiyə) ol. özüvə yiyə ol.

özündən iraq gəzmə.

özünə baxma, sözünə bax.

özünü öğən qurusqaq. (**qurusqaq**: mütəkəbbir).

özüvü buldun yorulmuş, sor doduva nə çəkir. (**buldun**: gördün)

palçıq olmayan yerdə, yoğur olmaz. (**yoğur**: xəmir)

para bir gün məndə, bir gün səndə olar.

paran yarsın varıkən, izin qalsın yoxikən. (**yarsın**: faydalı olsun)

paran yarsın varıkən, izin qalsın yoxikən. (**yarsın**: faydalı olsub)

parlaq günəş gündüzün.mincıq ulduz tüngüzün. (**tüngüzün**: gecə gözü)

pasaqlı kişi, əğri götürür tuluğu. (**pasaqlı**: ölük. təmbəl).

pasatmaz küpə, yuz il qalsada çürüməz küpə. (küpə: qızıl. qulaqa taxılan sıraqa)

payız qarı qışa qalmaz.

piçaq olma işləndikcə kortala, şüşə ol ki sindiqca itilə

piçaq, sapının vecinə nə, kəsir kəsmir ona nə. (**sapının**: dəsdəsinin)

pis qonşudan köç qutar

pisin azıda bir, çoxuda.

pişiyimiz doğub, nənəmi al aparıb. (uğursuzluq:(**al**: uşaq, doğanı aparan cin çeşidi)

pislik gördün bir yerdən, süzül ged, yaxcılıq gördün bir yerdən, sayqı duyqıl o yerdən. (**duyqıl**: ürəkdən, səmimanə sayqı göstər)

pişməz çörək, təndir olsa soyuq.

pitik bilgi haçıri.

pitik ən iyi dosdur kişiye

pitik oxuyan oğru olmaz, oğru pitik oxumaz.

pitik yaşınmamış sınavları öğrədər. (**pitik**: kitab. yazı)

poxlu cında od tutmaz.

poxuna layiq osduraq. (bayqal)

poxuva görə keşir ək. (**keşir**: yerkökü)

pozu çox, cibi boş

pul almada başdı, vermədə yaş. (**yaş**: gizli. (**yaş < yaşmaq**: gizlənmək)

pul kağızdan doğranmaz

pul qazanmaq çətin, saxlamaq ondan çətin. (**saxlamaq**: yiğmaq. pəsəndaz edmək)

puldan qonşuya pay verilməz

puldan yoxsul, adamlıqdan varlı.

pulsuz iş könüldən keçər.

püşük yağa ərişməz, ayır özgə malı yaxışmaz. (**ayır**: deyir) . (**yaxışmaz**: yaraşmaz. haramdi).  
(pişik ətə yetişməz, deyər nə pis qoxusu var).

qaçanı qoğma, duranı əzmə.

qaçarsa, artdan yel yetirməz, qovarsa, öndə geyik qurtulmaz.

qadanasız su, yırtıq ağız söz saxlamaz (**qadanasız**: zəncirsiz. bədsiz).

qadın alsan bir qada, ondan doğar min qada. (**qada**: bəla)

qadın başlıdan erkək olmaz.

qadın erkəyin əşı, evin günəşini.

qadın, yanağ allığın, kişidən alar. (**yanağ allığın**: üz enliyin, qırmızılığın)

qadına bəzəkdir paltar, ağacındır bəzəyi yarpaq.

qadına göz yaşı sudur.

qadını çımrının qazanı qaynamaz.

qadını evindən, kişini pırindən sorarlar.

qadını saymayan yanılır.

qadının uslusu başına baxar, ussuzu yaşına.

qadının xoşluğu, kişinin əlində, kişinin xoşluğu, qadının dilində.

qadınsız kişi ölməz, təki dinlik görəməz. (**təki**: yalnız)

qaldır qaşıcı, yesin aşıcı.

qalının tozu tükənir, dəlinin sözü tükənməz.

qan dolaşan könüldə arslan yatar.

qan qanı yumaz, qanı su yuvar

qan qanılə yuğulmaz.

qan qussa, qızılçıq yədim dər. (**qızılçıq**: zoğal)

qana qan, cana can, duza duz, düzə düz demişlər.

qanan borclu qalar qanmaza

qanan borclu qalar qanmaza

qanana bir imək yetər, qanmaza min kötük. (**imək**: işaretə)

qanana deyən az olur

qanı qan ilə yusan qan silinməz.

qanim axsin, elim yazsin

qanla gəmik hammıda bir söyəkdən, bildiyincə könül dilək başqadır. (**söyəkdən**: **söykədən**.  
dayaqdan. qaynaqdan)

qanmamazlıq böyük suç, bilgəlikdər baş ərdəm.

qanmamazlıq sınır tanımaz

qanmaqlığa qanmamazlıq doğma düşmandır

qanmaz gözdən daş yarılmış. (qanmazdan uğur bəklənməz)

qanmaz ilə oturma, qanan ilə daşı daş,

qanmaz oyun pozar, dəli toyu.

qanmaz yalnız qananları sarsıdar.

qapıq saçaq man bilməz. (**saçaq**: süfrə). (**man**: ayıb)

qar yağınca, iz örtülür.

qara bulğanlı gecə, görmez olur yolda gözüm, titrəyir canda ürək, dan atacaq gün doğacaq.

qara duyunca, sarı buyar. (**buymaq**: soğuğa dayantısı az olan kimsə).

qara geyim sabın ilə ağarmaz.

qara palaza bürün, el dalıcan sürün. (varlı yoxsul olsan

qara qış qarada, odlu yay arada, illə gücük, illə gücük. (**gücük**: balaçillə)

qara topraq ala güllər beşiyi

qara üsdə yok qara

qara yaşamdan, ağ ölüm yeğ.

qarabaxlıq basırsa adamı, burnun suyu gözə damar. (hər nə döñər tərsinə)

qarabaxlıq basırsa, burnun suyu gözə damar. (hər nə döñər tərsinə)

qarabaxt elin, qarabaxt dili var, dil yoxdusa, elin nəyi var ?.

qaraçı əkin əkməz, köçüşdən qalmaz.

qaradan artıq boyaq yox.

qaramsərin çatsa gücü hər nə olsun xor görür. (**xor görür**: alçadar). (**qaramsərin**: pesimisdin)

qaranlığa daş atmaqla işıqlığa çıxılmaz. (çalışıb dözmək gərək)

qaranlıq gecə sınırsız, qorxunc yuxular, haçan atar dan görən, varmı yarna yürüyən. (**yarna :yarına**)

qaranlıq istəkləri öldürür.

qaranlıqda yürümək korluq, kəndini yaxmaq, dəlilik.

qaranlıqdan ilənmə, çalış bir işiq yaxasan. (**ilənmə**: şikayət edmə)

qaraqarılardın otsuz ocağı, qara günlərin qutsuz bucağı. (**qaraqarılardın**: hirdan düşmüş)

qaraqçılар karvan görsə qırvanar. (**qaraqçılар**: qoruqlar. gözədçilər)

qaraüzdən arvad olmaz, oynışdan ər. (**qaraüzdən**: qəhbədən: oruspudan )

qaraüzlülər qucağı, qurumsaqlar yatağı. (**qaraüzlülər**: qəhbələr)

qardaş deyib güvənənim qurd oldu, qarayazı, yad el bizə yurd oldu, yoldaş deyib yandım  
cana dərd oldu, vah neyləyin! qay üstünə qay ömrüm. (**qay** : bəla. zülmət)

qardaş qardaşın yoxluğun istər, ölümün yox.

qarğış edən arğanar.

qarı qoca necə keçrir yaşıını. -gecgə yatıb oylanır, ertə durub sölənir. (**sölənir**: söylənir)

qarı var kişiyi yaşıl yapraq, qarı var kişiyi qara topraq edər. (qarı: qadın)

qarı vardır kişini yəşil yapraq edər, qarı vardır kişini qara topraq edər.

qarın toxsa ağız əsnər gözlər bəklər yuxunu

qarıncadan öğüd al, yazdan qışı qarşila.

qarın payla mətbəxə keçməkdən ön, mətləbə keçmək güc olur.

qarışqalar yığışdı, aslan bir bucağa sıxisdi

qarnında qırx tülükü gəzər, quyruqları birbirinə dəğməz. (kələkçiyə, hoqqa kimsəyə deyilir)

qarpuz başdan, ağaç yaşdan böyüyər.

qarpuz sapında böyür, üzüm bağında. (**bağında**: salxımında)

qarqa dolanar qaranı tapar. (öz tayıñ tapar)

qarqa gözü poxda qalar

qarqa qarısın (qocasın) kim bilər, kişi alı�ın kim tapar. (**alı�ın**: kələyin)

qarqayla dosluq edən göyərçin, tükləri göy, könlü qara.

qaşın qıvran, iyi davranış.( **qıvran**: düğünlə. yiğ).

qatı yay çəkən uz atar. (**yay**: kaman). (**uz**: uzaq)

qatıqdan tük çəkən, pox içində yaşar

qatıra sordu dədən kim, qatır deyər nənəm at.

qavqaçın yarqıcsa, yardımçıın tanrıñ olsun. (**yarqıcsa**: kadıysa)

qavun qarpuz yata yata böyür.

qavuşdurən olgilən, ayruşdurən olmaqlı.

qayıçı çəkən mən oldum, köşşəkə yiyə sən olsun. (**köşşək**: dəvə bslası)

qayinxatın qayinxatına iş öğrədər, günü günüyüə yeriş.

qaykişi çörər evə, dönər devə. (**qaykişi**: pis kişi)

qaykişi qaçanın, ardıca çapar.

qaynana öcü, oğlu cici. (gəlinlər qocalarını sevərlərdə qaynanalarını sinsidən bir yaratiq sayarlar).

(**öcü**: düşman. acı). (**cici**: əziz)

qaynana pambığı gəlinin başın yarar.

qaynana pamuq ipliği olub taxcadan düşsə, gəlinin başı yarırlır. (qaynana ne kadar yumuşak

huylu, ne kadar iyi davranışlı olursa olsun her hali gelinini rahatsız eder)

qaynanası qayın olmaq. (**qayın**: **qıyın**. yaman)

qayniyanda daşmialım, öz çəkinini aşmialım. (**çəkinini**: həddini)

qayqlı olan dəvəni görmüş. (**qayqlı olan**: dərdində olan)

qaz gələn yerdən tavuq əsirgənməz.

qaz qaz ilə, kəl toyuq topal xoruz ilə.

qaza qaza dağ dağılar

qəhbə olan evdə, qapı kolid tutmaz.

qəhbəliyə öğrənən, çətin edə qadınlıq

qəm çoru getirir. (**çoru**: quşəni. bələni)

qəribsiz yer olmaz, yersiz qərib olmasın.

qidirğan tapar, istəyən yapar. (**qidirğan**: arayan).

qıldığın bir de, dediyin min qıl.

qıldığın yazqarlığa, olqlı ökün, olmaqlı ökkün, edən eyquluğa. (**yazqarlığa**: pisligə. günaha)

(**olqlı ökün**: peşman ol). (**ökkün**: peşman) (**eyquluğa**: yaxcılığa).

qılinc çəkib baş alır, arşın çəkib bez alır, yorulduqda yer alır. (**yer almaq**: oturmaq)

qırxada yeyir, ortada gəzir.

qırığına güvənib ərsiz qalmaq. (**qırığına**: oynasına)

qırış barış danşıqdan keçsin.

qırot şuxumda kəsilir. (**qırot**: şərt).

qırxa at minməyən, əllidə ayğır minəməz. (**ayğır**: gənc at)

qırxında, çalqı öğrənən, gorunda çalar. genclikdə, qız seçənməyən, dulunu alar!

qış havasına baxıb yola çıxma, yaz havasına baxıb yoldan qalma.

qış yağmuru çiçək gətirir.

qısa uslunun dili uzun olar. (**uslunun**: ağıllının)

qışda köçər yaz gəli, dar gözlüyə, dünya versən az gəli.

qışın qoca öküzə baxmazsan, yazın dərisin üzərsən.

qıṣırda ağız sütü, gəvşəkdə çıxar olmaz. (**qıṣırda**: doğmayanda). (**ağız sütü**: doğandan son quyun

süt. bulama. (**quyun qəliz**)

qısqancın gözü oniki olar. (**qısqancın**: paxılın)

qız birlə gürəşmə, qıraq birlə yarışma. (**birlə**: ilə). (**qıraq**: gənc. (hələ doğmamış gən dişi at. madyan)

qız evdən köçəri quşdur

qız istənirkən, at bəslənirkən.

qız osdurar, ana basdırar.

qız ösümü, qıra ösümü. (**ösümü**: böyüməsi). (**qıra**: xiyar). (tez boy atarlar)

qızan mən oldum, dorum yiyəsi sən oldun. (**dumbuldayan**: hırslı�ən. qızan). (**dorum**: köşək. dəvə balası).

qızı qoydun beşiyə, qalının qoy eşiyyə. (**qalının**: cehizin). (**eşiyə**: qapıya).

qızı tanımaq üçün anasın gör, lap yaxçı tanımaq üçün nənəsin.

qızıl açanı qılinc açmaz.

qızım sənə söyləyirəm, gəlinim sən anla.

qızına güc versən, bəxdini bulur, oğluna güc versən, təxdini.

qızlar hamısı bir yuvanın quşudur.

qızlatgilən ürəkdəki sevgivi. (**qızlatgilən**: dəğər ver)

qızlıq (qıtlıq) olsa bugda al, arvad ölsə qızın al. (**qızlıq**: **qıtlıq**)

qoca ardına düşən, düdükdən payın alar. (yaşlı götdə yel durmaz)

qoca cəviz qocaldıqca, işqın verir budadıqca. (**işqın**: sürgü. cəvanə)

qoca güclə sınanmaz.

qoca qarının günü ötər, sözü bitməz.

qoça, buynuz yük degil!.

qocalıq aşar yaşı, su gələr dələr daşı, unut gedsin keçmiş, kəndi əlin silər yaşı.

qocalıq başda deyilki bitirə ağ tüklər, hər ürək boşsa sevişdən qocadır ol əlbət.

qocalmış qurd, bir qoyunu basa bilər.

qoduğ sikən, yelinə dözər. (**yelinə** osturağına)

qolçaqlar qocalmaz

qon ivməklə alınmaz, aramaqla gözəl bulunmaz. (**qon**: mənzil). (**ivməklə**: tələsməklə)

qonağ geldi, kütəl qaç. (**kütəl**: yerli)

qonağa üz versən, siki (nəmənəsi) taxcada gəzər.

qonağı atar, başıvı qutar. (**atarmaq**: yola salmaq).

qonağı xoruz olsa, ambarında dən qalmaz

qonaq, üzümün yeyər bağın sormaz. (artıq danışmaz).

qonşu suçunu, qonşuya yıxmazlar. (hər kim öz suçundan asılar, öz suçun çəkər)

qonşu yaxşıysə, bağın nəyinə duvar.

qonşudan aş dadlı aş.

qonşum ac deyil, məndə tox deyiləm, ac it, tox itin, götür yalar demişlər.

qonşuva baş çəkməyi unutma.

qonşuya borclu ol, borc vermə.

qonşanı qonşdurən dinləyicidir.

qonuşanı qonuşduran dinləyicidir.

qorx o gündən xan qapısın kürd ala, qorx o gündən xan özüdə kürd ola  
qorxu bir vardan (itirməkdən), birdə yoxdan (tutulmaqdən) törür, hançina qapılsan ölümcül edir.

qorxub dedim xuxudu, anam dedi -qorxma bala yuxudu.

qorxulu başa daş dəğməz. .

qorxunu at, işin başla

qorxusu var qışından, işləməzsə yazından.

qorxuya tutulub qorxudan qaçmaq.

qoşu yazmaz, qoşar olmaz, dəmir döyməz dəmirçi. (**qoşu**: şiir). (**qoşar**: şair)

qotur keçi, sürər sürüünü, bəlaya salar.

qoxumuş ət duz istəməz, qızarmaz üz söz istəməz.

qoxumuş ətə duz neylər, qırmızı üzə söz neylər. (**qırmızı üzə**: utanmaza)

qoxumuşa duz, qanmaza söz neyləsin

qoxusu gəldi, umusu gəldi. (**umusu**: meyli)

qoy desinlər bu yazığın çustu var, kim nə bilir üstü vardır altı yox. (**çustu**: ayaqqabı çeşiti)

qoyun gördüm acıdı, qurdun ağızı yağıdı.

qoyun güdən, qurdı görər.

qoyun quzu ayağın basmaz.

qoz qabuğun, dana anasın bəğənməz.

qoz qabuğundan çıxdı, qabuğun bəğənmədi. (ata anasın atan kimsəyə deyilir)

qozuz şayqın, gözüz aydın olsun. (**şayqın**: kefi saz).

qudurqan it, yügürər öz kölgəsinə. (quduzqan it özünü qapar olmasada kölgəsin qapar).

qulaq eşitməsə can ağrıdar

qulaq iki, dil bir, iki dirlə, bir dillə. (**dillə**: demək)

quldan qada gəlməz tarı yazmadıqca, tarı qada yazmaz qul azmadıqca. (**qada**: bəla).

qulluqçudan xanım, ihlamurdan odun olmaz. (**ihlamur**: dülgərlikdə işlənir. çox dəğərli ağaç)

qulun bir gözü, yalçının iki gözü kor olur. (**yalçı**: gün işçi) .

quraqlıqda qıtlıq olur.

quraqlıqdan qıtlıq olmaz.

qurd artığı çaqqala, övüncəkli yem olar.

qurd balası qurd olar.

qurd balasın öz əlinlə bəslədə, meşə görkən ulayar.

qurd çağası əkdənməz. (**əkdənməz**: tərbiyət götürməz)

qurd doğumu, aziq bolluğu.

qurd dumanlıq, eyi yamanlıq görməsin. (qurd dumanlıq axdarar)

qurd görməmiş qurtdan qorxmaz.

qurd kimə qiymış, olaki qonşusuna.

qurd olmuyan yerdə tülkü bəy.

qurd özünə, it çobana işləyir

qurd qocayıncı itlərin çaxmırı olur. (**çaxmırı**: məsqərəsi)

qurd qoyunu parçamış, qurd qoyunu yiğmamış.

qurd saldırar davara, vay onaki biri var

qurd saldırmaya tutunsa, nə sürünü, nə çobanı sayar. (**tutunsa**: qərar versə). (ə.çatlı)

qurd tük dəğişər, qılığ yox. (**qılıq**: iş, davranış)

qurd tükün dəğişər, qılığın yox. (**qılığın**: xəsiyətin). (qurdun işi yırtıcılıq)

qurd var öz donunda, qurtda var öz yolunda.

qurd yeminə pul verməz. (lotu. boynu yoğun)

qurd yemini yolda (yürür) tapar.

qurda acıyan qoyunsuz qalar. (**acıyan**: rəhm edən)

qurda acıyan, qoyuna qayıñ (qayıñ: cəfa). (qurda rəhm edmə, qoyuna cəfa)

qurda sordular. -əfəm, nədən yoğun belə boynun?..yandı (dedi-cavablaşdı).- öz işim, özüm  
görrəm.

qurdda qılığ dəgişməz.

qurdla qoyun bir bulaqdan içər.

qurdla qoyun dosd olmaz.

qurdlu çörək yeyilər, çörəklə qurd yeyilməz

qurdu görməmək, görməgindən yeğ (iyi)

qurdu qonaq saxlama.

qurdu qoyuna göndərməzlər.

qurdun gözü tox olmaz.

qurdun pəncəsi, keçiyə saqqal darağı.

qurlu quriylə, qopuz qılıylə işlər. (**qurlu quriylə**: qurulmuş bilənin yapar )

qurtdan çoban olunmaz

qurtdan qorxan, qoyun saxlamaz.

qurtdan qoyuna çoban olmaz.

qurtdan tikiş bəklənməz. (qurd **yırtıcı doğar**)

qurunun yanısına yaşıda yanar.

quş yuvada nə görsə, uçduğunda yapar

quşdan qorxan darı əkməz. (güçün çatan yükün olsun).

quşlar uçar yaz ayında yazlanar. (**yazlanar**: > **nazlanar**)

quşlar yuva yasar, su çitində, qum ilə. (**yasar**: yapar) (**çitində**: **çətində**. qırğındında)

quşların ən gözəli, xanımçız.

qutluq dağ ardında, dağ başında yerləşməyib, yatdığını dərədə, çıxdığın bərədə durur.

qutluq nədir, sevənivi sevəsin, sevdiyivə sevinəsin.

qutluq, kor quş, tutanındır.

qutsuzun yetdi evədək çoru dəğər. (**çoru**: ziyani)

quyruğyla qoz qırır. (sevincindən bilmir nə edə)

quyruqsuz yalan olmaz.

quyu dıştan değil içtən dolar.

quyu qazan quyunun dibində olur.

quzu doğub tülkü yapan dünyadı.

saçaqda əliv saxla, savaşda dilivi (**saçaqda**: süfrədə)

saçın ağılığı yaşlıq göstərir, başlıq yox.

sağ baş gora götürməz.

sağ əli vurar, sol əli yixar.

sağalar qan yarası, sağalmaz dil yarası.

sağır gec ülkər (sağır: kar)

sağlığında məni yad ed əxəvi, mən öləndən sora cırma yəxəvi!

sağlığın qədrini bilgil, xəsdə bolmasdan burun, xəstəlik yoğşunu qılgil, ta ki ölməsdən burun,

düz yerin qədrini bilgil, dərya dolmasdan burun, gəmidə hüşyar oturqlı,  
burğanə gəlməsdən burun, yaşığın qədrini bilgil ta ulalmasdan burun.

(məxtumqlu) . (bolmasdan: olmasdan) . (burun: qabaq. ön) . (yoğşunu:  
şükrünü) . (dərya: çay. irmaq) . (burğanə: girdabə. girdova) . (yaşığın:  
gəncligin) . (ulalmasdan: qocalmazdan)

sağlıq olsun canana, azcadan söz qanana

şahla bostan əkənin, tağı çıynində bitər.(şeytanla qabaq əkənin, qabaq başına patlar) .

saman yüngül, düdü adam öldürür

samanı tutan sudan qurtulmaz.

sandığımı açanımda var, ağızıma sıçanımda. (qızda varın oğulda).

sandığımı açanımda var, ağızıma sıçanımda. (qızımda, erkəyimdə var).

sandığından az olursam, gördiyündən bil çoxam.

sanma sevgi sənlə başlar, səndə bitər.

sapsız piçaq satılmaz.(alınmaz)

sarı inek səndə, sarı yağın məndən sorağ tutusan

sarı inek sütlü olar, ölü götürü dadlı olar.

sarımisağı gəlin edmişlər, qırx gün iyi çıxmamış.

sarmısağı gəlin edmişlər, qırx gün qoxusu çıxmamış. (sonra üstü açılar)

satqınlarla, dönüklərlə keçinmə. (**dönük**: xayın)

savaşdan daha güclü aşq!

saxla gönü, gəlir günü.

saxlama dərdin, gizli dərd dərman bulamaz. (**saxlama**: gizləyən)

sayqı saysa sevgini, sevgi sayar sayqını

sayqı, güvən, sevgi.

seçimlə yaşamaq, hər kimə düşməz

seggizində nə isə səksənidədə olur.

sellər axıb küllük edər (poza), gözlər axıb güllük edər. (**gözlər**: bulaqlar)

sən bilirsən bir iki, el biliri min iki.

sən istəyində dur, yol aparır (götürür).

sən istəyində dur, yol aparır (götürür).

sən qapını uca çək, tanrı dəvəsin yetirir.

səngərdə yatan durmaz

səninçün ağlayanı sev, sevgi yekə gəzək verilir. (**yekə gəzək**: bir dəfə)

sənsiz olsam, arzu doğar, nisgil olar.

səqqəlli keçi var, səqqəlli eşşək ondanda çox.

sərçədən qorxan dari əkməz, ilandan ürkən çölə çıxmaz.

səslədiyim kar çıxır, göstərdiyim kor.

sevdiklərin ərşiməsə əlivə, əlindəkin sevgilən. (**mutluluq gizi**: mutluluq rəmzi)

sevdinsə, sevilməyi gözləmə.

sevdiyivi ərkələ. (ərkələ: sayın say)

sevən gəlməz, gələn sevməz. (qarabaxt)

sevən kişi can verər, sevməz biri can alır.

sevənə tikən olmadım, sevməkdən geri qalmadım

sevərim sevdiklərimi, sevindirənlərimi, sevənlərimə (istəklilərimə) yaşatdırıram.

sevərim sevməyi, **sevməyə** qul olamam.

sevgi bağlı qapı çalmamış.

sevgi çilə dadlı çilə, nisgil əkib nisgil dilə. (sevgi dərdi, dadlı dərd olur, həsrət əkən həsrət dəyər (çilə: dərd. qəm)

sevgi danar alveri.

sevgi durmaq bilməz, yoxluq bilər.

sevgi hər nəyi boğar.

sevgi irin başlır, günün sürür, gecin ölürlər, yarın doğur. (**sevgi**: eşq) (**irin**: tez)

sevgi olsa soğur gözdən yaş gəlir. (**soğur** : kor. giləsi tökülmüş göz)

sevgi sayqı iki başlı.

sevgi sicaq söğüş soyuq

sevgi söğüs əkişir

sevgi sözə siğmamış

sevgi tanıl istəməz. (**tanıl**: şahid)

sevgi tanrıını basar

sevgi tanrıını basar. (sevgi tanrısı güc gələr).

sevgi tuxum deyil əkəsən, əkdiyivi biçəsən, sevgi yolu tək yollu, vermək üçün var olar,  
qarşılığı gözlənməz.

sevgi yakar yapar.

sevgi yolu açıq durar yarına.

sevgi yolu könüldən, kökü gəlir canevdən.

sevgi yoxsa yaşamda dad alınmaz

sevgi, çıxsa dışa, girər dona.

sevgi, özgürlüyüň oğludur.

sevgi, sayğı könül varlığı.

sevgidir dos, durmuşun tacı, tapışmaq süycüdür, ayrılıq acı, acısız süycü yox, tikənsiz gül, gül  
eşqində sayramaz ötgül yox. (**durmuşun**: yaşamın) . (**süycüdür**: dadlıdır)  
. (**sayramaz**: xəsdələnməz) . (**ötgül**: bülbül)

sevgilər kölgə kimi girər gedər, dan atıb gün çıxıb batar gedər, suya söykənən suyla gedər.

sevgilər söygüler ara (arasında) doğuluruq, bulmasan yerin boğuluruq.

sevgiləri çalındı paraya, ürəklər düşdü araya.

sevgili sayqlı, sayqlı sevgi.

sevgisi var sevməyini bacarmır

sevgisiz könül qapısız qalır, ol ürəyi pas kitir alır. (**pas kitir**: kil kitir)

sevgivi qoy ürəkdə, baxtıvı tut aşıqlıqdan çəkinqil.

sevgiyə din deyilir.

sevgiyə güvənc olmaz, kimsəyə gümənc olmaz, durum durmaz dəğişər, itgisiz qazanc olmaz.

(**gümənc**: güman)

sevgiyə yad könüldən at.

sevim gülün bəsləsən, sevilməyi boşlasan, evrən döner başıva, gül səpələr yoluva. (**evrən**:  
dünya)

sevincivi itirmə, titirmə, bitirmə. (**titirmə**: titrəmə. güvənlə ol)

sevinclə ötən ömür ötünc olur. (**ötünc**: nağıl. deyiv. ertəki).

seviş doldur, öc uçsun

seviş əldə deyil ölçülə, parça deyil biçilə. (**seviş** : eşq)

sevmək çalac kimidir, bilməyən kötü dinlədir. (**çalac**: musiqi aracı)

sevmək əldə deyil, könül sevər baş bacarar.

siçan dəliyin, ilan yuvasın satın almaq.(qorxusundan gizlənməyə yer aramaq).

siçandan qubba çıxmaz, ləpədən dəvə.

siçanın poxunu özünə yudurtdurarlar. {suçu görəninə silkitdirərlər. (**silkitdirərlər**: töləvitdirərlər}.

sığır özünə godana əkəndə, başı ağrıyar. (**godana**: keçmişdə hevanlara verilən yem)

sığırca güc gələndə tayın vurur. (yer bərk olanda sığır sığırdan görər). (cüt sürəndə öküzlərin birinə  
güç düşsə yoldaşın təpər)

sığırca güc gələndə tayından görər.

sınan sınacaq, qalan qalacaq.

sınan şüşə yapışmaz

sınan şüşə yapışmaz

sincilik görməyən, dinclik nədir bilməz. (**sincilik**: girifdarlıq)

sınıq qol boyundan aslanar. (sınıq qol boyuna yük)

sırrın açma dosduna, oda söylər dostunun dostuna .

sırtıví demə yarıva, yanında bir yarı var

sisə yelpik nə yapsın. (**sisə**: çənə. dumana)

sizə yağsin bizə damsın.

soğanın acısın yeyən bilməz, doğrayan bilir.

soluq kimi tutarlı, topraq kimi verimli ol. (**soluq**: nəfəs)

şor yeyən suya gələr. {yanqın suya gələr. (**yanqın**: susaq. susuz)}

şor yeyən suya qayıdar.

sora sora us yetirməzə varılar. (**us**: ağıl)

sordu bu un necədi. dedi-rişdə kəsəndən soruş.

sordum: -yaşın kaç?. dedi: -yarıdan azı geridə, yarıdan çoxu önumdə.

söyle başdan, qalem qışdan.

söyləsəm söz, söyləməsən dərd olur.

söyləsən el bəğənsin, yerisən yol bəğənsin

söyləyənə baxma, söylədənə bax.

soyuq dəmir tapdanmaz

söz ağızda, oy başda, iş əldə. (**oy**: düşüncə. fikir)

söz ağızındakən düşün, geyin söylə. (**geyin**: sonra)

söz deməyə usdadı, iş deyəndə xəsdə.

söz gözəli ağız süsü.

söz gümüş, yır altın. (**yır**: mahnı. oxuma).

söz söz açar, söz göz açar.

söz sözü açar. (**danişdırmaq**: bazbürlük edmək)

söz sözü gətirər, arşın bezi gəzinər. (deyim).

sözdən keçiş olar deyərlər (məsəldə munaqışə yoxdur).

sozduğun iğnə sapı uzun olar. (**sozduğ**: sızdıq. gəvşək.)

sözə pulla qulaq asmaq.

sözlə kimsə ölməyib.

sözləri daşda yox, başda ara. (dilçilik dalında (qolunda) deyilir)

sözü çenəyib söylə. (**çenəyib**: düşünüb. xirdala)

sözü desən pişirqıl, dəmir kəssən qısırqıl. (**qısırqıl**: güdə kəs)

sözüm sözüvə, suyum suyuva. (bir anlaşılmazlığı gidərmək üçün söylənən deyim, söz).

sözün atası qulaqdır .( **atası**: başlanğıçı). (**qulaqdır**: dinlemek)

sözün bilməz qaylı baş. (**qayılı** : bələhə)

su axa axa yolun bulur.

su axar daş qalar

su axar yatağın bulur.

su axar, il dolanar, el yolun tapar.

su çuxurun, yel təpəsin bulur

su gölə axar, göldən su.

su ilə od bir araya gələnməz

su ilə od bir araya yiğışmaz

su ilə od bir yerə yiğışmaz

su öz yolun açar.

su quyusu dibdən dolar, ağızdan yox

su suya qarışar, su sudan üz çəkməz. (**üz çəkməz**: çəkinməz)

subaya boşamaq qolay gəlir.

suçsuz kişi tapılmaz, yanılmasa alınmaz. (**yanılmasa** : səhv edməsə).{**alınmaz**: aşarılmaz.

(**aşarılmaz** müvəffəq olmaz)}.

suçu görəninə silkitdirərlər. (**silkitdirərlər**: töləvitdirərlər. {sığanın poxunu özünə yudurtdurarlar}.

süd ananın yoğurd oğlu olar

suda batan əlin kötüyədə atar, köpüyədə

sululuqdan yıhlıqu yeğ. (**sululuqdan**: gözəllikdən). (**yıhlıqu**: sicaqlıq ).

**Sümük qıran dilin olsun.** (**dilin**: sözün). (güclü söz, kəsərli dil)

sümüksüz dil, sümük qırar.

süpürgə gedər , kötüyü qalar

sürü qoyun sizdədi, satdıq yağ bizdə?.

sürübən çıxan qoyun, ya ac qalır, ya qurda (qalır)

susmağın gücü söyləşdən az değil.

sussan için qurur, susasan dilin.

**süsünmək itin peşəsi**

süt ilə girən, sümüklə çıxar.

sütdən ağızı yanana, yoğurdu pülüb içər. (**pülüb**: püfləyib)

sütsüz qoyun süt verməz, yoxsulundan pul çıxmaz.

suya gedənin su susağı. (**su susağı**: su qabı)

suya girən quru çıxmaz, sinə girən diri çıxmaz. (sinə: qəbrə)

suyu yoxsa quyunun, dolamaz tökməkilə su quyuya.

suyun dadı (yapışmağı) yanılıqlıqdadır.

talınmasa (çoxalmasa) biliyin, qalınmasa (yoğunlamasa) biləyin, toxunmasa güvənin  
(bərkinməsə güvəncin), ağır yüksək tez basar.

tanımamış adamla dosd olma. {yol üstü tanış olduğun biriylə yol bitənəcən gərək. (yol yoldaşı  
yolacan gərək}.

tanrı bağışlamaz kəndi dilinə qıyanları.!

tanrı bildiyin versin (alqış)

tanrı bilib eşşəyə buynuz olmaz, yoxsa vurar inək qarnı yırtılar. (eşşəyə: qanmaza)

tanrı içdə olar, başda yox.

tanrıdan su istədik əkinə, yağış yağıdı sel düşdü yerinə

tanrıının əkisinə, su səpim əkisinə, evrəndə balalar, qalmasın əmisinə. (əkisinə: əkincəyinə.  
zəmisinə)

tapan ol, qapan yox.

tapdaq yolda göy bitməz.

tapdığın itə, sırtını bitə yedirir. (sırtını: dalısın. götürün)

tapmış, yolu izləyən.

tapnağın kökün qoyan bənnadı, saxlayan molla. (məçidin: tapnağın)

tarı dərdi çəkənə verər

tarı iki yumruğu bir təpiyə vurmaz. (ə.səttari)

tarı verdi anı bizə qılavuz, ki doğru yolu anınlə vararuz.

tarı yarqasın, sizi saxlasın. (**yarqasın** : rəhim olsun). (alqış)

tarlanı daşsız, qızı saçlısin al.

tat ata mindi, tanrısın dandı. (**tat**: yad. türk olmayan)

tatın dilin anası anlar. (**tat**: əcəmi).

taxma geyim adama adamlıq verməz.

tay atar (at olar), at dinər, oğul ərər (ər olar), ata dinər.

tay atatinca, yiyesi mat olur. (**tay**: dayça). (**atatinca**: at olunca)

tayın tapmaz, çilər bülbül. (**tayın**: yarın). (**çilər** : dərdlə ötər. sağur).

taylı tayın tapmasa, günləri ax vay keçər.

taza əbbək yapıldı, gülü bacı tapıldı. (**əbbək**: çörək).(işləməyib yeyən)

tək qalan başa **çox iş açılır**.

təkərlənən daş yosun tutmaz.

tələsmək iş bitirməz, öt itirir. (**öt**: vaxd. çağ)

tələssə sıçan, suçağ qapar. (**suçağ**: tələ).

təpərlinin ürəgi qaynar, təpersizin ürəgi oynar. (**qeyrətlinin**: təpərlinin)

təpersizdə inam arama. (**təpersizdə**: qeyrətsizdə)

təprəşisən, ölməmisən, yaşa hələ.

tərləmədən içilməz, əkilmədən biçilməz.

**tət çok para yok** - **dəd.-dəd çok para yok**.

tez alışan tezdə sönən ökünməz. (**ökünməz**: peşman olmaz)

tez duranla, tez alan, tez boşarla tez satan heç bir ötün ökünməz. (**ötün**: zaman)

tez yarqlama. (tez qəzavət edmə).

tikən kimi gülə batar, yılan kimi dostu soxar.

tikənli tikə ol, kimsə yeyənməsin

tikilməsə önməz, dilənməsə bulmaz. (**önməz**: bitməz). (**dilənməsə bulmaz**: aranmasa  
tapılmaz, çatılmaz)

tiniş duruş bilməz gəzəgən, al yaşıl geyib özün bəzəyən. (**tiniş duruş** : aram qərar)

tisbağa tısağan olur. (**tısağan**: küsəgən)

tıx boğazına, sıç ağızına. (yaltağı, pulakını, qarınqulunu minik edməyə nəvar)

topdan çıx, köpdən yox. (**topdan**: **topardan**. quruhdan). (**köpdən**: toplumdan. camiədən)

topraq ağacı bəslər, yapraq toprağı

topraq deyər əz (dög) məni əzdirim səni

topraq döşək, daş yastıq

topraq əkənindi.

topraq olda əzildicə bərkisən.

topraq qoxusun güldən alar

topraqa bir verən min götürmüş.

topraqdı dil, onsuz heç nə əkilməz, oraqdı dil, onsuz əkin biçilməz.

torbasız qilov görünməmiş!. (**qilov**:siyasət )

torğay topuyla uçar. (**torğay**: tarla quşu)

topağınan oynuyan ac qalmaz

tövlədə yatan, iki qat evi yuxuda görür.

tox qurd gözə görünməz

toxdayan dincəlir. (**toxdayan**: dinc, sakit duran).

toxu ağırlamaq zor olur.

toxu ağırlamaq, zor olur.

toxu yuxu basar, acı qara.

toy bəysiz, gəlin yengəsiz olmaz. (**yengəsiz**: müşatasız)

toy yas, toyuğa yas.

toya gedən yasada gedməli

toyuq bürküt , bir yuvada yaşamaz. (**bürküt**: qartal)

toyuq gedər poxun aparar. (ə.səttarı)

tozlu gümüş satılmır, qanlı altın atılmır.

tülkünü qarın sancısı vaqqıldadar. (vaq vaq edmək).

tülkünü qarın sancısı vaqqıldadar. (vaq vaq etdirir).

tülküyə qaç deyir, taziya tut.

tüm yaşama bir duraq, ölüm itim ayrılıq.

tünlük əğri, düz tüstü . (əğri tünlük, düz tüstü)

tünlük gecə bağlı yarıq sonunda.

türk bolsaŋ sən gəpir türkanə dil birlə mənə, türk olub tazi gəpircənə heç yakınlaşma mənə.

türk olduğun səndə belə unutsan,yağuların unutmaz. (**yağuların**: düşmanların)

türk olub savaşan, türkə qarşı dayanmaz

türk təkin yaşa, seçdiyin seç!, türk təkin ölü.

türk törəsi olasan, türkülüyüvü danasan!!??. (**törəsi**: balası)

türkçemiz baldır, bal yanında şeker satılmaz

türklüğü yaşamızda, inancımızda, dilizdə yaşayın

türkmən oğlan utanmaz, ana dilin sözünə, ana dilin bilməyən, qara çəksin üzünə.

türkü türk qorar, özgələşən savar. (türkü türk **qoruyar**, özgələşən **savurar**). (**özgələşən**: özlügün,

kimliğin itirən)

türkü türk qoruyar, özgələşən savurar. (**özgələşən**: özlügün, kimliğin itirən)

türkün sözü bir.

türməyə öğrəşəndə, doğma ev türməyə dönür.

tüstü oyun (şaka) götürməz

tüstülü yer yaramaz, durub duran qalamaz

tüstülü yerdən uzaq dur

tuşu yatmış, günü batmış. (**tuşu**: bəxdi)

tüt çaydan vur geç, lam çaydan qox (qorx) geç. (**tüt**: iti). (**qox**: qorx)

tutduğun əl itər səni tutar səni. (**tutduğun əl**: kömək etdiyin)

tutuşlu üzdə, bir gülüş yetər.

tuxumsuz topraq gögərməz.

üç daşınma bir yanqınca yandırır (xərc götürür).

üç yaşlı qoduqda olan civikliklə yaşayan beyin gəlişməz.

uca sıçıb, başında yeyər. (**başında yeyər**: başınada çıxır, hələ qabaqdan gələnlilikdə edir). (bətər iş

görüb hələ qabaqdan gələnlilikdə edir)

ucadan uca dağ olsa, yol aşacaq üstündən, dərədən dərin çöl olsa, köprü keçər ötsündən.

(**ötsündən**: mavərasından.üstündən)

ucadırsa güdə, ağac yaprağı düşər dibinə.

uçanmışan-qac, yüryənmisən-sürün. nə yapırsan yap bir yerdə qalma.

uçuruma varma uçarsın, yar ucuna varma düşersin. (**yar:** uçurum: pərtqah)

uçuruma, bataqlığa götürən doslar.

uğraşmasan yoğraşar. (yoğunlar).

uğur dilə qonşuva, uğur gəlsin başuva. (**uğur:** xeyir)

uğur oğrusuna pay verər.

ulduzlar qaranlıqda gözükər.

ulu ağac, boş toprağı, ulu amac, boş ürəyi bəğənməz.

(boş urək: ölü ürək).

{ulu ağac (uca ağac), dayanmağa bərk topraq arar}.

(böyük sevinc, istəklər, tovuc (odlu), coşqun ürəklərdə yurd salar).

ulular ölməz.

uman gözdən ölüm qorxar. (**uman:** umudlu)

umay yatdı, əkən olduq biçmədiq, tikən olduq geymədik. (**umay yatdı:** baxt döndü)

umduğun bulmadın, bulduğun sev.

umma hər ağac yemişin verə, biri kölgəsin biri odunun yetər.

umud bir qapı, kişi toxmağı. (umud qapısı dögəmdən açılmaz.) {umuda gərək çabasan  
(**çabasan:** qoşasan. çalışasan)}

umud doğar gün ilə (hər doğan gün bir ümitdir)

umud əldə olan yolundu, ağızdakı dadındı.

umud ilə yaşayan, umuqları bəkləməz. (umut ağız dadı, umuq yarın dadı.)

umud ilə yaşırsan, umuqları daşırsan

umud şamsa dan sönər, umut günsə şam batar.

umud sana çıçək aşar bağımızda

umud varsa yaşarsan, umuq ilə batarsan. (**umut** : əldə olan istək, dilək). (**umuq** : bəklənən istək, dilək).

umud, yaşamdır

umudsuzluq yol deyil.

umudu hər günün yaşat, umuqu yarına at.

umut ayaq altda yolundu. {umuda gərək çabasan (**çabasan**: qoşasan. çalışasan)}

umut dolu o günləri unutmayalı, amandır ayrılma yarım, amandır ayrılmayalı.

umutsuz yaşam olamaz, sıñqı küpün suyu qalmaz. (**sıñqı**: sıñqı)

umutsuzluq, qırqınlıq ölümün girişidi

unçu yolu degirman, çoğun işi çevirman. (**çoğun**: > cihan) (**çevirman**: kələk)

unu ələnmiş, ələyi asılmış. (yaşlı olana deyilir. işi bitmiş)

urca çalan, qılıfin yapar. (**urca**: minarə). (**çalan**: uğurlayan), (**qılıfin**: qının. qoyulacaq qabın).

ürək durur, baş unudur.

ürək sevsin gərək, olursa tutar, olmasa başın silsin gərək. (**olursa**: yazın (qismətin) varsa).  
**(başın**: ağlin)

ürəyim küydü, ürəyin küysün. (**qarqış**).(**küyünmək**: **küymək**. yanmaq). (**ürəyim** yandı,  
**ürəyin** yansın)

us çıxmamış can çıxsın. (**us**: ağıl). (adam çəşliqda ölməsin)

us gözdə olmaz. (**us**: ağıl).

us usdan ötgün olur. (**us usdan**: ağıl ağıldan). (**ötgün**: kəsgin. keçərli)

uşağı beşikdə öqrət.

uşağı göndər iş daluna, özündə dur düş dalına.

uşaq eştdigin, görüb anladığın deyər.

uşaq gördüyün götürər.

uşaqlar böyüklərə baxıb ullağar. (**ullağar**: böyüyər)

usda palançında olursa yanqu, yaxcıdır yarımcıq papağıdan. (**yanqu**: insan)

usda qeyçisi işləndikcə itilər

usdan artıq bəylik yox. (**usdan**: ağıldan). (**bəylik**: zəngilik)

üslü bazar dostluğu pozar. (**üslü**: örtülü)

uslu sösün yerində deyər. (**uslu**: ağıllı)

usluya bir söz yetər, qanmaza min söz itər. (**usluya**: ağıllıya)

usluz kimdir, qabaqda gedən ardaçlı (zəncirli)

üssüz dosdan, uslu düşman yeğ basar. (**üssüz**: ağılsız). (**yeğ basar**: çox yaxcıdır)

üstün alta, güvənməyin təməlidir

üstün əldən üsdə var.

üstün unlu görür, çağırır dəgirmənçi.

usuq başda, yaşıda yok. (usuq: ağıl). (**yaşıda yok**: 1.yaş ilə bağlı deyil. 1. gəncdə yok)

utanmaz üz, tüketməz söz.

utub utuzan batur, durmadan dartur. (yenən yenilən gürəşə doymaz).

uyma hər yetənin sözünə, qul edər səni özünə

uyuş ərdən sümük ət, ərir qalar yaxçı ad. (**uyuş**: yaxçı)

üz ətdən olur.

üz tutdum daza, dazda özün qoydu naza. (**üz tutdum**: bir işim düşdü keçələ).

üz verdik alıya, gəldi sıçdı qalıya.

uzaq olsun yol olsun, yaman olsun, el olsun (yolsuz azar, elsiz batar).

üzdə yaxın içdə uzaq.

üzə alan sevgi, arxadan alan yergi kimidi. (**yergi**: təhqir)

üzə gülüb, daldan vuranlar var!

üzərliksən havasan, hər bir dərdə davasan, sən burada olasan, qay qadanı qovasan.

üzü alay, içi halay. (**alay**: bəzək).(**halay** :boş)

üzü qaralıq kömürdən olsun

üzülüb qızma, sıxılıb qısma.

uzun dil, kəsik baş gətirir.

uzun dilli, düşüncədə gəlir .(qısqıç: güdə)

üzün görmə, ərdəm dilə

uzun götür yorqanın, qısınmasın ayağın.

üzün qarma, özün ara. (qarma: eşmə. görmə)

uzun yollar kesişer. (**kesişer**: üz üzə gələr. mütəqate olar).

uzun yolun gedişi umud

var vara, yox yoxa gedər

vari əlindəkən dəğərlə. (vari: əldə olanı, mövcudu)

varın olsa atarsan, yoxundursa çəşarsan. {olanın ata bilərsin, olmadığın nəy yaparsın. (**nəy** :  
nəmənə) }

varındırsa yaparsan, yoxundursa çasarsan.

varlı bəzək, yoxsul təzək. (yoxsul ələ baxan yox, dolu əli süzən çox). (gidi acun (dünya) var donatar, yox soyatar).

varlı gündən günə qatlanır, yoxsul gündən günə işgəlir. (**qatlanır**: yoğunlur). (**işgəlir**: incəlir)

varlı günün dosluqları çox olar, yaman günün o dosların yox olar.

varlı oldum qısqandı, yoxsul oldum qınandım.

varlı ölsə el bilər, yoxsul ölsə kim bilər

varlıdan mal çıxınca canı çıxar.

varlılığın dəğəri bilinsə, yoxsulluğun yıxanmaz.

varlıının hesabın, kasıbdan sor.

varlıının iti yatmaz, kasıbin siki. (bayqal)

varliya nə darlıq.

ver əlindəkin ellərə, sonra vur başını yərlərə. (**ellərə**: yadlara)

verdin adındı, yedün dadındı, sandıqdaki yadındı.

verən əl boş qalmaz

verən əl öpülər.

verən əldən umarlar

verənə ver, alandan al.

vergin əli çoxla öpər.

veribsə azma, alıbsa qızma.

vermə kimsəyə alanmadığın, alma kimsədən, verənmədiyin. {onuki kimsəyə verənmirsin, kimsədən alma (istəmə), onuki kimsədən alınmırısn (istəyənmirsin), kimsiyə vermə}.

vurmasını bilmiyənin, topuzu öz başına dəğir (enir) .

xalamın hacatı olsayıdı dayı deyərdim.

xan başı köprü bolsa, attap öt. (əgər xanın qafası köprü olursa üzərindən sıçrayıb gec. (çünkü o kimi bir köprüye güvən olmaz) .

xan biltığını bəy bilir, söyləməyə qoynu yox. (**qoynu**: icazəsi)

xan oğlan çəksin igidinə, xanım qız çəksin xatununa. (**igidinə**: bacarıqlısnə). (**xatununa**: mələkəyə)

xanda düşər işi qaraçıya. (**qaraçıya**: falçıya)

xanım erkəyin əşı, evin günəşti.

xərməndə işi olmayanın, saçaqda üzü olmaz. (**saçaqda**: süfrədə)

xərməndə söz olmasın deyə, qırot şüxumda kəsılır. (**qırot**: şərt).

xərməndə üzü olmayanın, tarlada gözü olmaz.

xərmənə girən tozlu çıxar, dəgirmana girən unlu.

xəsdə dərd əlində, otac para dərdində. (**otac**: həkim)

xəsdə olub xoşluğu güdməkdənsə, xoş olub xəsdələnmək yeğ.

xəsdəyə döşək sorulmaz. (**döşək**: yataq)

xəstəliyin girməsi qolay, çıxməsi güc.

xırman oldu yel gərək, bazara getdin pul gərək

xoca deyər. –yalan danış dos qazan!!?? (**danış**: qonuş)

xoca sevinər, kişi ölsə, qarğı sevinər, heyvan ölsə. (**kişi**: adam)

xocaların sözləri, dalı qoyub bizləri, dedikləri düz olsa, işə bağlar özləri. (**işə bağlar**: əməl edər)

xocanın sözüylə işi uyuşmaz. (**məmi**)

xocuya baxıb oruc yemə.

xocuya qızıb oruc yenməz.

xoruz banı uğur gətirir.

xoruz quyruğu andlar pozar

xoş keçən gün tez keçər

xoş yaşmda çalış iyiliklə dolasan yetər.

xoşluğa düşən qudurqan olur, xəsdəliyə düşən küsəgən.

xoşluğa düşən qudurqan olur, xəsdəliyə düşən küsəgən.

ya küsənin var, ya küsdürənin

ya olduğun kimi görün, ya göründügün kimi ol.

yağ gələn yerdən bal əsirgənməz.

yağ gələn yerdən bal əsirgənməz.

yağ yağ üsdə qalanar, yarma yavan qaynar. (pul pula gedər)

yağ yarmaya qarışar qazanın dibi yavan qalar

yağdan çıxdıq çiggəyə düşdük. (**çiggə**: damçıq. damcı damçı axan su, suyuq) .

yağı yağ üsdə tökər, yavan qalar yarmamız

yağış yağımaz, dənə bitməz.

yağışdan qurtulduq, damcıya, qurtdan qurtulduq quleybaniyə tuşlandıq. (**quleybaniyə**: yaramaz usağı). (**tuşlandıq**: üzləşdik. raslaşdıq. tuşqlıdıq)

yağmur ilə yer yəşər, əkmək ilə el yaşar. (**yəşər**: yışllaşır)

yağmuru yeldən, kötülüyü eldən bil. (**eldən**: yatdan)

yağsız düğü qızarmaz.

yalan böyük olduqca, yalançı özüdə inanar.

yalan durmuşuna ulalma şışmə, tov tutmacaq yünün, əğirmə eşmə, gedcək yolun bilib yeri  
hər zaman, ayıq ol, ayıq ol duzağa düşmə.

yalan duymaz qulaq yox, olmasa ki, kar ola, yalan deməz, dil olmaz, olmasa ki, lal ola  
yalan olsa yol açıq, doğruya yollar qapıq.

yalan saqqız kimi uzanar, keş kimi çəkilər.

yalan sözə düz çatmaz.

yalan yoxum sözümdə, dinlə sezin gözümdə.

yalançı unutqan olur.

yalançılar yalan deyər utanmaz.

yalançılıq olmasa, yamançılıq doğmazmış.

yalançının evi yanmış, kimsə inanmamış.

yalançının ipiylə quyuya enən, quyuda qalar.

yalançının tanığı yanında olur. (**tanığı**: şahidi)

yalançıya ver dəğər, onsuz doğru bəllənməz, doğruları qorun qıl, yalançıdan uzaq dur.

yalanın yolu qıсадır.

yalanla inam, bir yuvada duranmaz

yalanları bəğəndinsə yanıqdin. (**yanıqdin**: yandın. itirdin)

yalansız ömür keçməz

yalğıq oğlu yoxazar, onda eykin ad qalar. (**yalğıq oğlu**: bəniadəm). (**eykin**: yaxşıca).

yalğız kişi, qanadsız quş. (**kişi**: adam)

yalınqu oğlu yoxazır, iyi ad qalır. (**yalınqu oğlu**: ər oğlu. bəni adəm.) (igid olər, ad qalır).

yalnız ağac dağda ösməz. (**ösməz**: böyeməz)

yalnız qalan qurd yem

yalnız yola çıxılmaz.

yalnızlığa yox boy'a, hər sevgiyə bir boy'a.

yalnuq oğlu, manğuz olmaz. (yalnuq oğlu: **bəni adəm**). (**manğsız**: eyibsiz. qusursuz)

yalqavın baxdı durmaz. (**yalqav**: təmbəl)

yalqunun solumazından qorxarlar. (**yalqunun**: insanın). ( **solumazından**: nəfəs çəkməyənindən)

yaltaqları it sıkər.

yalvaclar alçaq könül olarlar. (**yalvaclar**: peğəmbərlər)

yaman arvad, yaman qonşu yaman at, birin boş'a, birin boşla, birin sat.

yaman gedmədən yaxşı gəlmir

yaman gündə yaman olma, verən sözdən qaçan olma.

yaman gündə, yaman qardaş özgədən yeq

yaman günün ömrü az (olsun), yaman qışın dalısı yaz.

yaman ilan degirmən başında aylanar. (**aylanar**: dolanar)

yaman qarışdırar, yaxşı barışdırar

yaman qonşu, yaman arvad, yaman at, birindən köç, birin boş'a, birin sat

yamana salçışlı yanaş. (**salçışlı** : tədbirli )

yamanın yaxşısı olunca, yaxşının yamanı ol.

yamanla cənnətə girməkdənsə, yaxçı ilə, cəhənnəmə gir.

yamanlığı dəğməsin, borcu qalsın yaxşılıq.

yamanlıqlar yox olsun, yaxcılıqlar var olsun

yan mənə kül olum sənə.

yanağını çiçəklərdə aradım, çəmənləri saçın deyib daradım.

yanan külə dönər.

yanda duran içdən yeyər, arçada duran dayaq yeyər.

yangız atın tozı çıxmaz. (tək at oynaqlamaz)

yanılıb susma, qalxıb qonuşma!.

yanılmadan alınmır. (yanılmadan doğru yollar alınmaz)

yanındakı yarına, dünündəki dünüvə götürür.

yanlışı qoğ, doğrunu al.

yanmamış odun buğlasada, tüstülməz.

yanqu (kişi) yaşam boyu inancın əsiri, dustağı olmuş

yanqu manqu dirilməz, sinğa girib gerünməz.

yanqu, ana səsi yadqarmaz. (**yanqu** (səsin dönməsi), kök səsi dananmaz). (yanqu danmaz qaynağın). (yanqu: səs).

yantaqdan yağ çıxmaz. (**yantaqdan**: dəvə tikənindən)

yap dedilər minbiridə az gəldi, yix dedilər, tək biridə çox gəldi. (**yap**: düzəld)

yapa yapa qar yağsa, yaz görməz, yağlı göy çımənlər sürünsədə güz görməz

yapdığın bir kərə desən, dediyin min kərə iyi qıl

yapdığın düşünməkdənsə, yapcağın düşün.

yapraq olub ayaqızda gəzinəm, topraq olub ayağ altda əziləm, bir söz olub qoşu ilə deyərəm,  
türk elləri, mən sizləri sevəmən.

yar könülə başmaqla, içizə yaşımaqla girməz!!.

yaramaz evdə, ölüyü neynərəm, girir ağlaram çıxır ağlaram.

yaramaz, parasız olmaz

yaraqlığı gəlişən, yayalığı gedişər. (**yaraqlığı**: başarcانlığı. maharəti). (**yayalığı**: naşılığı). (**gəlişən**: edişən. çoxalar) (**gedişər**: itişər. itər. azalar).

yarasa dögməklə qırılanqıç olmaz.

yardının canı ardaqtu, baydın malı ardaqtu. (**yardımın**: yoxsulun). (**ardaqtu**: dəğərlidir). (yoxsulun  
canı dəğərli, zənginin malı.

yarım alma, könül alma

yarımcılıq iş bazara çıxmaz

yarınlar səni gözləyir. (**yarınlar**: işqliqlar. xoş günlər). (alqış)

yarqınmışın danışdığı boşudur, amma boşuna döğüldür. (**yarqınmışın**: rəhmətligin). (**boşuna**: müfdəsinə)

yaş ağaca balta vuran onmaz. (**yaş**: gənc). (**onmaz**: iyi olmaz)

yaş boyu tək qalasan çətin deyil, üzbə üz qalma bala qanmazılə.

yaş dedigin bir sana, sana ilə yaşılanma. (**sana**: sayı. ədəd).

yaş ilər, iş girəl. (yaşı ilərlər işi çətinləşər) (qocaldıqca işi çətinləşər) .

yaş keçdikcə unutmağı unutaram.

yaş keçincə bildiklərin çəşilər. (**çəşilər**: yanlışa uğrar)

yaş keçmədən, iş bitmədən, gecikmədən alan aldı, qalan qaldı.

yaş öğrədəni, baş öğrətməz, baş öğrədəni, yaş öğrətməz.

yaş ösər, qart ölər. (yaş ösər: gənc böyüyər)

yaş sevgisin, yaş bilgisin danan, **arzumaz**. (yaş: gənc). (**arzumaz**: istəklərinə çatmaz. nakam qalar)

yaş ürəgin qan almasın, içində heç nə qalmasın. (yaş: gənc)

yaş var soyuq öldürməz, yaşda vardı (qoca) isti diriltməz. (yaş: gənc. cəvan)

yaşaki düşdü payız, nə gül açar, nədə yaz. (yaşaki: ömrəki)

yaşam bəkləyəni bəkləmir.

yaşam bilməz ölümü, yaşam keçər dönümü.

yaşam bitir, könül sürür istəyi.

yaşam boydan çox güdə, olanları saxlamaz, gələnləri gəlməzləri gözləməz.

yaşam böylə, hamiya belə toy tutar, göz yanılar, iç inanar, baş itər.

yaşam dadı min artar, seçimlə olsa yolu.

yaşam dadlı acıylə dolu

yaşam dadlı gerçək, ölüm acı gerçək

yaşam gözəl, gözəlliklə yaşanmalı.

yaşam karvanı yolda durmaz, duranı yaşıdır, köçəni ötürür

yaşam ötər yumar gözlər, don sönər yaşar ellər. (**don**: tən. qab).

yaşam oyun, fırladanla fırlanır.

yaşam oyun, oynuyana eşq olsun, iyi dilək, eyku duyqu daşıyanlar var olsun.

yaşam sandığından tez ötür

yaşam seçeneklərə yaraşır.

yaşam seçim, seçenek yaradır

yaşam səni çıxmaza çəksə, yolunu dəğiş, yaşamı yox

yaşam sevənləri sevir!

yaşam sevincdir. sığınılmaz sevinclər nisgilə dönür. (**sığınılmaz**: tutunulmuyan.  
yerləşməyən)

yaşam sevmir təkligi, çalış qurun əşligin. (**əşligin**: tayıví. yoldaşıví)

yaşam sınağdan keçir, onla qurulur.

yaşam sönər, ölüm sönməz

yaşam sürər sənlə ola sənsiz ola.

yaşam üçün yaşamalısan.

yaşam üçün yemək gərək

yaşam, barışla savaşın yarışmasıdır.

yaşama anlam biçməliyiz.

yaşamda başarı ən gözəl yaraq

yaşamı başarmalıyıq

yaşamı yalnız çalışmaq yox, çalışdırmaq ilərlədir. (**çalışdırmaq**: dəğişdirmək)

yaşamı yaşat.

yaşamın bulğanı içrə görüşən hər kiminin düz üzünü. (**bulğan**: firtına)

yaşamın ən gözəli yolçuluqda keçər.

yaşamın yazılmamış zanğı yazılmışın basar . (**zanğı**: yasası, qanunu)

yaşamq yaşam öğretir.

yaşı yetmiş, gücü gedmiş

yaşın doxsan, bu gün varsan yarın yoxsan.

yaşın gizlətməyən qadın ya gənc olduğuna güvənir, ya qoca olduğundan qorxmur.

yaşın keçdi qayitmaz, tökülən su yiğilmez.

yaşın keçsin, baxtın yox

yaşın oldu əlli, yediyin bəlli. (əlli yaşda yeməyivi gözlə)

yaşın olub doxsan, gəlir günü yoxsan.

yaşın yetişə yüzə, yaşamda qalırsın üzə.

yaşından, başından yekə danişan öz gorunu özü qazar.

yaşıyan qartalar, qaytalmaz. {yaş (gənc) qartalar, qaytalmaz}. (qartalar: qocalar. əsgiyər.)

(qaytalmaz: yenilənməz)

yaşki yetdi yetmişə, üz qoyarsan keçmişə. (keçmişə: ölmüşə)

yaşla yaşam ölçülməz

yaşla yaşama, könüllə başla yaşa!.

yaşla yaşama, ürəklə yaşa. (yaşla: sinniviyələ)

yaşlandıqca bucaq dəğiş, ocaq yox. (ocaq: ev eşik). (yaşlananda olduğun yeri əldən vermə,

yürşüvü dəğiş. (yürşüvü: rəfdarıvı)

yaşlandıqca kefi çəkmək olmur, dadmaq olur

yaşlandıqca, öğrəcəlik yad olur. (ögərəcəlik: öğrkəcəlik. adət kərdəlik)

yaşlı qulaq çox eşidər.

yaşlıqdan yaşlılığa pay saxla. (yaşlıqdan : gənclidən)

yaşlıya gücünü yok, işini sor.

yastuğa yastanmaq, döşəğə döşənmək gərək

yatan öküz yemdən, yatan yolcu yoldan qalar.

yatan yatanı ayıdamaz

yaxçı olan gözəl görünər.

yaxçı olda, kimsəni inanandırmağa çalışma

yaxçı qadın, evrən bəyliyi. (**evrən**: dünya).

yaxçı söz can azığı, yaman söz baş qazığı. (**qazıq**:yekə çivi, mix)

yaxcılardan qadasını alqınan, kötülərin başlarına salqınan.(alqış)

yaxcılardan yaman günü görməsin, pis duruma dar əlligə düşməsin. (alqış)

yaxcılıq elə bilincə, verdinisə təlim qıl. (**bilincə**: bacardığlnca). (**təlim**: çox)

yaxcılıq yiyesinə qəribdir.

yaxcının tapması güc, saxlaması qolay.

yaxşı gəlin, doğma qızdan, yaxşı yeznə, doğma oğuldan yeğ (yaxşıdır). (**yeznə**: kürəkən)

yaxşı qonşu uzaq doğandan yeğdi. (**doğandan**: qohumdan. famildən)

yaxşı yaman barışsa, iki yaman barışmaz.

yaxşından yaman doğsa çıxaşa, yamandan yaxşı doğsa girəşə. {iyidən kötü doğarsa itgidir  
(**çıxaşa**: ziyandır), kötüdən iyi doğarsa qazancdır. (**girəşə**: qazanc)}.

yaxşılığı gizli edib sakında, yaşam olsa başa çıxıb üzgəlir. (**üzgəlir**: görünür). (ömür olsa bir  
gün görünür) .

yaxşılıq açan qapıya, sevgi qonar.

yay gərəyi ox durur.

yay geriyə çəkildikcə, ox uzaq gedir.

yay günlərin yağışı , ər arvadın savaşı

yay keçməsə güz gəlməz.

yayaq qalar doğru yolun yolcusu, yalançının bedov (iti) atlar altında.

yayda başım pişdi, qışda aşım pişsin

yayda beyin qaynamır, qışda qazan neyləsin?

yayda çalış, qışda tınış (**tınış**: istirahət. rahət) .

yayda qafa qaynağı, qışın qazan qaynadar. (**qaynağı**: qaynaması)

yayda qızırsa başın, qışda qazan qaynadar

yayı çalışan, qışda sevinər

yayın baş pişsə, qışın aş pişər. (**yayın**: yayda)

yayın günün görməyən, qış soyuğa duranmaz.

yaz arzısıyla ötər qış

yaz ayların qışın yaddan çıxarsan, saçgalayıb (israf edib) qazandığın qutarsan.

yaz gəlməmiş qış çıxmaz.

yaz günləri yağışsız olmaz, ərlə qadın savaşsız.

yaz olmasa yağ olmaz, yağışmasa su olmaz.

yaz var qış var ivəcik nə iş var. (**ivəcik** tələsik)

yaz yünü keçə olmaz, güz yünü dolağa. (**dolağa**: sarıdıq sarğı)

yaza çıxartdıq dananı, bəyənməz oldu ananı.

yazanı ötür, yazdığını bax.

yazda əmək, güzdə yemək.

yazı yazcala, qışın qışcalıa.

yazı yolda yazılır, oturursan gorun qazılır

yazıcıılığa başda isdir, götdə!. (təbriz deyimi)

yazılmamış gözün yaşı gözə bil, çətinliyə düşdün çalış dözə bil.

yazın çetirsiz, qışın torbasız yola çıxma.

yazın əkər, güzün biçər, yayın tökər, qışın içər.

yazın yaşa, qışın daşa oturma.

yazıq tutulmadı, yanığ tutuldu. (**yazıq** : suçlu. günahçı). (**yanığ**: bəxdi çönmüş)

ye, yedit ayruğa qoyma malın. (**Ayruğa**: başqasına. yada)

yeddi lələ baktığı çocuğun gözü çıxmış.

yedit dedit. (yedirdib sözün, savın, xəbərin al, çıxart).

yedit qonağı, yıxsın ocağı.

yeğin atı çulundan bilməzlər. (**yeğin**: kəskin çox yürüyücü).

yeğrək görünür azca iraq olsa iyi.

yekə daş götürən atamaz.

yekə yelkəni güclü yel açar

yel dəyirmanı olduğunu anladıq, yalnız suyu nərdən gəlir. (su dəyirmanı su ilə, yellininki yel ilə)

yel əsmədən yapraq sallanmaz. (**sallanmaz**: əsməz. təprəşməz)

yel gətirdi, sel götürdü

yel gətirmiş yel götürmüş.

yel qayadan nə alır

yel yatmış, kürəgin savur. (xərmənn sözü)

yelin sonu yağış, alayın sonu savış. (**alayın**:şakanının). (**savış**: doğuş)

yelli gün yürt, yağışlı gün yat

yeməyə çörəyi yox, dolabda penir gəzir. (**gəzir**: axdarır).

yengə var qada alası, yengə var qada salası. (**qada**: bəla. yamanlıq). ( **yengə**: bir evdə qalan, bir evə düşüb qalan, oturan, anut (hazır) bulunan qız, xanım).

yeni nərsələri öğrəşmiyən, yeni nərsələr tapa bilməz.

yer bərk olanda sığır, sığır gözündən görər. (yer bərk olanda öküz öküzdən görər. (ortaq işləyənlər iş çətinə düşəndə bir birin suçlar). (**ortaq**: şərəf)

yer bərk olsa sığır, sığır gözündən görər.

yer əkən yerinməz. (**yerinməz**: təhqir olunmaz)

yer küləgən (qazan) xəznə tapar

yer üzünүн uçmuğu (cənnəti), doğru sevgi, uyqun olan evləniş.

yerdən göyə ağmasa, göydən yerə yağmaz. (**ağmasa**: qalxmasa)

yerimək bilməyəni durquzma, söz bilməyəni dindirmə.

yerinə düşməyən gəlin yerinə yerinə qocalır, boyundan uzun don sürüne sürüne əsgir. (**yerinə**

**yerinə**: bala bala)

yerivi bil otur, deməsinlər dur orda otur.

yersiz el yetim, elsiz yer yetim.

yersiz el yetim, elsiz yer yetim.

yersiz gəldi, yerli qaç

yersiz gəldi, yerli qaç.

yetir bizdən salamlar, sağ yaşasın alanlar

yığını yaxan dəğirmana çatmaz. (**yığını**: biçini. hasılı)

yılan qovuğun yenilər, qılığın saxlar. (**qılığın**: xəsiyətin). (**qovuğun**: cildin)

yılan qovuğun yenilər, qılığın saxlar. (**qovuğun**: qabığın. cildin)

yılmış (iti) gələn yılmış gedər. (yılmış: iti)

iyişsiz qarqış yerin tapar.

yoğun sıçanın, götü yırıq.

yol olsun uzun olsun

yol yoldaşı yolacan gərək. (yol üstü tanış olduğun biriylə yol bitənəcən gərək. tanımamış adamla  
dösd olma)

yolçu yolu asda gedib, basda olar. (basda: ağır. ardıcıl)

yolçuluq sınaq daşıdır. (sınaq daşıdır: məhək daşıdır)

yolçusuz yol nəyə gərək.

yolçuya yol, ovçuya dağ gösdərin

yolda qulaq yoldaşı, evdə yemək ortağından yeğ basar.

yoldaş varki qardaş desən yaxşıdır.

yoldaşsız yol uzanar, amacsız yoldan azar

yolla gedən azmamış.

yolsuz azar, elsiz batar

yolu doğrunun yükü ağır olur.

yolu yürən yenmiş

yoluxda nə var yalığa versin

yorqan döşeyin sözü, yorqan döşəkdə qalar.

yx yerə heçnə saçılmaz. (saçılmaz: səpilməz. armağan edilməz).

yxluğa alışma, varlıqla barış.

yxluq ölüm varlıq olum deyiblər.

yoxsa artıq, düşünən yar yarını, belə getməz, yixılınca, ayılı!

yoxsul əlinə baxarsa, sən kisənə bax.

yoxsul ol, ucuz olma.

yoxsul ölsə kim ağlar, varlı ölsə el ağlar

yoxsulların baş ucunda durmaqdan, varlinin ayağ ucu yeğrəkdi

yoxsulun bəyliyi sağlığıdır. (**bəyliyi**: ağalığı)

yoxsulun bir atı olar oda çolaq.

yoxsulun ətəyinə qavut töksən, siki durar vurar calar. (bayqal)

yoxsulun siki, varlinin iti yatmaz

yoxsulun sözü, yorqunun gözü.

yoxsulun təpdigi (sikdiyi) çıxar varlinin əkdiyi

yoxunsa pulun, qızılsa sözün adın dəlidir.

yükün yüngülü tez barçağ görər. (**barçağ görər**: mənzilə çatar)

yumruqla sıdana, çəkiş nə gərək.

yunağa giren tərler. (**yunağa**: hamama)

yurdsuz kişi, ötməz quşu. (**kişi**: adam).

yurdun otlusundan qutlusu yeğ.

yurdun otlusundan qutlusu yeğdir.

yürgən atın başına vurulmaz.

yürgən yoldan tapar, oturan hardan tapar. (**yürgən**: yeriyən. çölə çıxan)

yürgənin yolu ötər, yatanın günü ötər. (**yürgənin**: yerinənin). (**ötər**: keçər. bitər)

yürüün toxıa yol bilən, bir uyqaruq yar bilən.(**toxa**: haqqa). (**uyqaruq**: uyğun. munasib.)

yuvanı yapan, dişi quşdur.

yüz altın danışanı, yüz kişi danışanmaz

yüz dərəni bir sərə biçər.

yüz işə baş qoşmaqdan, bir işə baş qoşma yeğ. (üstün)

yüz iti ardından hürdürmüyən qurd, qurd sayılmaz.

zəngin arabasın dağdan aşırır, yoxsul düz yolda şaşırır. (**aşırır**: keçirir). (**şaşırır**: çəşir)

zor qapıdan girincə, şəriət bacadan çıxar.

zorlu suçsuz olar

zulum görən zalimolur. (basına gələn, basmaqçı olar:başına gələn, basmaqçı olar) . (**başına < basına**: zulma ) . (**basmaqçı < basmaqçı** . zalim. zulmkar) .